




XALQ QƏZETİ

№ 59 (29031) 14 mart 2019-cu il, cümə axşamı

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrələrini və İdarə Heyətinin üzvlərini qəbul edib



□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də VII Qlobal Bakı Forumunun iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanım Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.**

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa qəbula görə dövlətimizin başçısına minnətdarlığını ifadə edərək ölkəmizə Novruz bayramı ərəfəsində gəlmələrindən və Azərbaycan xalqı tərəfindən onlara göstərilən qonaqpərvərlikdən dərin məmnunluq hissi keçirdiklərini bildirdi. Xanım Vayra Vike-Freyberqa dövlətimizin başçısının Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyi qiyməti yüksək dəyərləndirdi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinin genişləndiyini vurğulayan Vayra Vike-Freyberqa Mərkəzin İdarə Heyətinə

yeni üzvlərin daxil olduğunu və martın 14-16-da keçiriləcək VII Qlobal Bakı Forumunun iştirak edən 50 ölkədən 500-dən artıq nümayəndənin iştirak edəcəyini vurğuladı. Xanım Vayra Vike-Freyberqa bildirdi ki, "Dünyanın yeni xarici siyasəti" mövzusunda təşkil olunacaq bu forumda 10 müxtəlif sessiya zamanı iştirakçılar tərəfindən global və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin inkişafından məmnunluğunu bildiren dövlətimizin başçısı mərkəzin coğrafi əhatə dairəsinin genişlənməsinin, Bakı Forumunun

ardınca dünyanın müxtəlif ölkələrində tədbirlər keçirməsinin önəmini qeyd etdi və bunu Nizami Gəncəvi Mərkəzinin artan nüfuzunun göstəricisi kimi dəyərləndirdi. Eyni zamanda, Prezident İlham Əliyev Qlobal Bakı Forumunun dünyada mühüm beynəlxalq platformaya çevrildiyini dedi və forum çərçivəsində global əhəmiyyət daşıyan məsələlər ətrafında müzakirələr aparılmasının əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin işinə bundan sonra da ölkəmizin dəstək verəcəyini vurğuladı.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin mərkəzin fəaliyyətinə verdiyi dəstəyə görə qurumun İdarə Heyəti adından dövlətimizin başçısına minnətdarlığını ifadə etdi.

AZƏRTAC

Prezident İlham Əliyev Xarici İşlər üzrə Çin Xalq İnstitutunun prezidentini qəbul edib



□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Xarici İşlər üzrə Çin Xalq İnstitutunun prezidenti, Çin Xalq Respublikasının xarici işlər nazirinin xüsusi köməkçisi Vu Haylonqu qəbul edib.**

Görüşdə Bakıda keçiriləcək VII Qlobal Forumun əhəmiyyətinə toxunuldu, bu tədbirin beynəlxalq əməkdaşlığın gücləndirilməsi işinə töhfə verdiyi vurğulandı. Qəbula görə

minnətdarlığını bildiren Vu Haylonq Azərbaycana səfərindən və bu tədbirdə iştirakından məmnunluğunu ifadə etdi. O, Çin ilə Azərbaycan arasında dostluq münasibətlərinin mövcud olduğunu qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycan-Çin əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini dedi və əməkdaşlığımızın yeni mərhələyə qədəm qoyduğunu bildirdi. Çinə rəsmi səfərlərini xatırlayan Prezident İlham Əliyev orada Çin Xalq Respublikasının Sədri ilə keçirdiyi görüşlər zamanı iqtisadiyyat, ticarət, infrastruktur, nəqliyyat və digər sahələrdə əlaqələrimizin inkişaf perspektivləri barədə səmərəli müzakirələrin aparıldığını qeyd etdi.

AZƏRTAC

Prezident İlham Əliyev BMT İnkişaf Proqramının nümayəndə heyətini qəbul edib



□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Miryana Eqqerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.**

Dövlətimizin başçısı BMT İnkişaf Proqramının ölkəmizdə iyirmi ildən artıq bir dövrdə uğurla fəaliyyət göstərdiyini qeyd edərək, xüsusilə Azərbaycanın müstəqilliyinin ilk illərində bu Proqramın və BMT-nin digər ixtisaslaşmış təsisatlarının

ölkəmizə dəstəyinin yüksək qiymətləndirildiyini vurğuladı.

Xanım Miryana Eqqer Azərbaycanın yüksək göstəricili orta gəlirli ölkələr sırasında olduğunu qeyd edərək BMT İnkişaf Proqramının Azərbaycanla əməkdaşlıqdan

məmnun olduğunu bildirdi. O, BMT İnkişaf Proqramının iqtisadi şəxələndirmə, xırda və orta sahibkarlığın inkişafı və Azərbaycan üçün prioritet olan digər sahələrdə ölkəmizlə uzunmüddətli tərəfdaşlığa hazır olduğunu dedi.

Görüşdə ölkəmizin beynəlxalq humanitar layihələrə verdiyi töhfənin əhəmiyyəti qeyd olundu, bu sahədə Azərbaycan və BMT İnkişaf Proqramı arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

AZƏRTAC

“Çıraqqala” abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işlərinin görülməsi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Şabran rayonunun ərazisində yerləşən, V–VI əsrlərə aid “Çıraqqala” abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinin görülməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq

edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ayrılсын. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli

gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 mart 2019-cu il

Yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasında dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən yaradıcılıq ittifaqları və birlikləri milli ədəbiyyatın və ana dilinin inkişafında, xalqımızın zəngin musiqi irsinin dünyada geniş miqyasda tanıtılmasında, teatr, kino və aşiq sənəti ənənələrinin qorunub saxlanılması və təbliğində fəal iştirak edir.

Ölkənin mədəni həyatında və ədəbi-ictimai fikrin formalaşmasında, habelə Azərbaycanda mədəniyyətin, incəsənətin təbliğində, memarlığın inkişafında yaradıcı kollektivlərin rolu əvəzsizdir.

Azərbaycan yaradıcılıq ittifaqları və birliklərinin mürciətlərini nəzərə

alaraq, onların fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Yazıçılar Birliyinə 800 (səkkiz yüz) min manat, Azərbaycan Bəstəkarlar İttifaqına 650 (altı yüz əlli) min manat, Azərbaycan Rəssamlar İttifaqına 350 (üç yüz əlli) min manat, Azərbaycan Respublikası Kinematografiya İttifaqına 300 (üç yüz) min manat, Azərbaycan Memarlar

İttifaqına 250 (iki yüz əlli) min manat, Azərbaycan Teatr Xadimləri İttifaqına 250 (iki yüz əlli) min manat və Azərbaycan Aşıqlar Birliyinə 250 (iki yüz əlli) min manat ayrılсын.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 mart 2019-cu il



Birinci vitse-prezident Mehriban Əliyevanın Fransa səfəri: Müasir diplomatiyamızda yeni səhifə

» 3



Mudrikliyin və qətiyyətin təntənəsi

» 9



Ermənistanı məğlubyyətə sürükləyən strateji taktika

» 10



Türkiyəyə bu il 6 milyondan çox rusiyalı turist gələcəyi gözlənilir

» 16

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 692 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 oktyabr tarixli 314 nömrəli Fərmanının 3.3-cü bəndinə uyğun olaraq **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 692 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 844; 2016, № 7, maddə 1264) ilə təsdiq edilmiş “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.3.-cü bənd aşağıdakı redaksiyada verilsin:

“1.3. Sistemin iştirakçıları aşağıdakılardır:

1.3.1. dövlət orqanları;

1.3.2. dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi

şəxslər;

1.3.3. bu Əsasnaməyə əlavə edilmiş siyahıda nəzərdə tutulan qurumlar. ”;

1.2. 1.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“1.4. Bu Əsasnamədə elektron sənəd dövriyyəsi dedikdə sistemin iştirakçıları arasında elektron sənəd mübadiləsinin və sistem çərçivəsində sənədlərin hərəkəti üzrə ucotun aparılması nəzərdə tutulur.”;

1.3. 2.3-cü bəndə “server” sözündən sonra “(o cümlədən ehtiyat server)” sözləri əlavə edilsin;

1.4. 5.1.1-ci yarımbəndə “xüsusi” sözündən sonra “texniki” sözü əlavə edilsin;

1.5. Əsasnaməyə əlavənin -

“İdarələrarası elektron sənəd dövriyyəsi sisteminin iştirakçısı olan qurumların siyahısı”nın 2-ci, 3-cü, 5-ci və 8-ci hissələri ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan

Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 mart 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1272-VQD nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alıram**:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı (Azərbaycan Respublikasının

Qanunvericilik Toplusu, 2012, № 4, maddə 292; 2017, № 1, maddə 50; 2018, № 9, maddə 1840, № 11, maddə 2263) ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nda dəyişiklik” təsdiq edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 mart 2019-cu il

“Cinayət işləri üzrə maddi sübutlar olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, odlu silahın, onun əsas hissələrinin, hərbi sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların verilməsi qaydası haqqında Protokol”un icrası ilə bağlı səlahiyyətli orqanların müəyyən edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2019-cu il 12 fevral tarixli 1499-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Cinayət işləri üzrə maddi sübutlar olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, odlu silahın, onun əsas hissələrinin, hərbi sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların verilməsi qaydası haqqında Protokol”un 5-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Müstəqil Dövlətlər Birliyi Hökumət

Başçıları Şurasının Soçi şəhərində keçirilmiş 2017-ci il 11 oktyabr tarixli iclasında imzalanmış “Cinayət işləri üzrə maddi sübutlar olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, odlu silahın, onun əsas hissələrinin, hərbi sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların verilməsi qaydası haqqında Protokol”u Azərbaycan Respublikası tərəfinin həyata keçirməsi ilə bağlı səlahiyyətli orqanlar qismində Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Daxili İşlər

Nazirliyi müəyyən edilsinlər.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Protokolun Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi üzrə səlahiyyətli orqanların müəyyən edildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 mart 2019-cu il

Azərbaycan–Almaniya əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə olunub

□ **Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov martın 12–13-də Bavariya federal torpağına işgüzar səfər edib.**

Səfər çərçivəsində səfir Münxen şəhərində Bavariya federal torpağının Federasiya, Avropa və mətbuat məsələləri üzrə dövlət naziri Florian Herman, Bavariya Ləndtağının birinci vitse-prezidenti Karl Freller və Münxen Təhlükəsizlik Konfransının (MTK) baş emaliyyət məmuru Benedikt Franke ilə görüşlər keçirib.

Görüşlərdə Azərbaycan və regionda gedən proseslər, Azərbaycanın Almaniya, o cümlədən Bavariya federal torpağı ilə əlaqələri, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, elmi və digər sahələrdə mövcud olan əməkdaşlıq və bu əməkdaşlığın daha da genişləndirilməsi imkanları barədə geniş fikir mübadiləsi aparılıb.

Ramin Həsənov Bavariya federal torpağının rəsmilərinə Azərbaycanın dövlətçilik tarixi, müstəqilliyini bərpa etdikdən bəri keçirdiyi inkişaf yolu, milli maraqlara söykənən xarici siyasəti, enerji əməkdaşlığı, heyəta keçirdiyi nəhəng regional layihələr, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münəqışəsi barədə ətraflı məlumat verib. O, ölkəmizin mürekkəb geosiyasi regionda

yerləşməsinə baxmayaraq, müstəqil siyasət yürütdüyünü, regionda aparıcı iqtisadi gücə çevrildiyini, işğalçı Ermənistan istisna olmaqla qonşu dövlətlərlə mehriban qonşuluq münasibətləri qurduğunu, eləcə də demokratik dövlət quruculuğunda mühüm nailiyyətlərə imza atdığıni vurğulayıb. Səfir, həmçinin Azərbaycanın beynəlxalq arenadakı fəaliyyətinə toxunaraq, ölkəmizin regionda beynəlxalq əməkdaşlığın əsasını qoyduğundan, Avropa və dünya dövlətlərinin etibarlı tərəfdaşına çevrildiyini, eləcə də özünün dini tolerantlıq və multikulturalizm ənənələrindən çıxış edərək dünya ölkələri arasında mədəniyyətlərarası dialoqun dərinləşməsinə töhfələr verdiyini qeyd edib.

Azərbaycan–Almaniya münasibətlərindən danışan səfir xalqlarımız arasında əlaqələrin 200 illik tarixə malik olduğunu, bu yubiley tarixinin Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə dövlət səviyyəsində qeyd edildiyini, ölkələrimiz arasında ən yüksək səviyyədə intensiv siyasi dialoqun mövcud olduğunu və bütün sahələrdə münasibətlərin dinamik inkişaf etdiyini bildirib.



Görüşlərdə Almaniyanın federal kansleri Angela Merkel ötən ilin avqustunda Azərbaycanı ilk rəsmi səfərinin ikitərəfli münasibətlərə yeni təkan verməsi, Azərbaycanın Almaniyanın regiondakı mühüm tərəfdaşı olması, Almaniya, o cümlədən Bavariya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da dərinləşməsi üçün geniş imkanların olması vurğulanıb. Bavariya federal torpağının təmsilçiləri ölkəmizdə hökm sürən multikulturalizm və dini tolerantlıq mühitini nümunəvi adlandıırıblar və Azərbaycanın mədəniyyətlərarası dialoq mövzusunda keçirdiyi beynəlxalq tədbirləri yüksək qiymətləndiriblər. Onlar Azərbaycanın son zaman-

Vüqar SEYİDOV,
AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

□ **Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası Fransisk Həzrətlərinə Tacqoyma Gününün ildönümü münasibətilə təbrik məktubu göndərib.**

Məktubda Müqəddəs Təxt-Tac ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olması vurğulanır, ikitərəfli əməkdaşlığın dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə, ümumdünya mədəni irsinin qorunmasına gələcəkdə də böyük töhfələr verəcəyinə ümid ifadə edilir.

AZƏRTAC



Dağlıq Qarabağın erməni icması neçə “maraqlı tərəf” təqdim edə bilər?

□ **Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münəqışəsində tərəflər və danışıqların formatının dəyişdirilməsi barədə Azərbaycan və erməni tərəfləri arasında sonuncu “artilleriya zərbələri” mübadiləsindən sonra (Azərbaycan tərəfdən erməni təbliğat və təşviqatının zərbəsini Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva çox parlaq şəkildə dəf edib və cavab arqumentləri ilə qarşı tərəfi nokaut vəziyyətinə salıb) bizim dəlillərimizi bir sənədə istinadla tamamlamaq istərdik. Əslində ATƏT-in (o vaxt hələ ATƏM adlanırdı) Dağlıq Qarabağa dair Minsk qrupunun tarixi həmin sənəddən başlayıb: <https://www.osce.org/mc/29121?download=true>**

Həmin qrup 1992-ci il martın 24-də Helsinkidə ATƏT Şurasının birinci əlavə iclasında yaradılıb. Sözügedən sənəddə konkret olaraq, aşağıdakı iki bəndə diqqəti cəlb etmək istərdik. Bu bəndləri orijinaldan sitat gətiririk:

“8. The Ministers expressed their firm conviction that a conference on Nagorno-Karabakh under the auspices of the CSCE would provide an ongoing forum for negotiations towards a peaceful settlement of the crisis on the basis of the principles, commitments and provisions of the CSCE. The Ministers therefore requested the Chairman-in-Office of the CSCE Council of Ministers to convene such a conference as soon as possible.

9. The Ministers furthermore agreed that this Conference, which will take place in Minsk, will have as participants Armenia, Azerbaijan, Belarus, Czech and Slovak Federal Republic, France, Germany, Italy, Russian Federation, Sweden, Turkey and United States of America. Elected and other (! – ayırma bizimdir - AZƏRTAC) representatives of Nagorno-Karabakh will be invited to the Conference as interested parties by the Chairman of the Conference after consultation with the States participating at the Conference.”

(8. Nazirlər qəti əmin olduqlarını bildirdilər ki, ATƏM-in himayəsi altında Dağlıq Qarabağ üzrə konfrans böhranın ATƏM-in prinsipləri, öhdəlikləri və müddəaları əsasında sülh yolu ilə nizama salınması məqsədilə danışıqlar üçün fəaliyyət göstərən forumu təmin edəcək. Nazirlər bununla əlaqədar ATƏT-in Nazirlər Şurasının Fəaliyyətdə olan sədrindən mümkün qədər tez bir zamanda belə konfransı keçirməyi xahiş etdilər.

9.Bundan əlavə, nazirlər razılaşdılar ki, Minskə keçiriləcək bu konfransın iştirakçıları Ermənistan, Azərbaycan, Belarus, Çexiya və Slovakiya Federativ Respublikası, Fransa, Almaniya, İtaliya, Rusiya Federasiyası, İsveç, Türkiyə və Amerika Birləşmiş Ştatları olacaq. Dağlıq Qarabağın seçilmiş və digər (! – ayırma bizimdir - AZƏRTAC) nümayəndələri



maraqlı tərəf kimi konfransa onun sədri tərəfindən konfransda iştirak edən dövlətlərlə məsləhətləşmələrdən sonra dəvət olunacaqlar).

Burada iki məqama diqqəti cəlb etmək çox vacibdir. Bu detallar erməni təbliğat-təşviqat maşınının uyduurduğu bir mifi ifşa edir ki, guya haqçasına “üçtərəfli format” “mövduc olub” və indi sadəcə həmin formatı “bərpa etmək” lazımdır.

Sənədin mətnindən göründüyü kimi, ATƏT Dağlıq Qarabağ nümayəndələrini “əsas” və ya “bərabərqiymətli” tərəf deyil, maraqlı tərəf kimi nəzərdə tutur.

Bu gün internetdə bir erməni “ekspert”inin belə bir “təhlili”ni oxudum ki, guya ATƏT sənədlərinin heç birində Azərbaycan icması öz adı ilə göstərilməyib. Yaxşı, fərz edək ki, belədir. Lakin əgər bu yolla getsək ATƏT-in sənədlərinin heç birində “Dağlıq Qarabağın erməni icması” frazasına və ya ümumiyyətlə, “Dağlıq Qarabağ” termininin etnik xarakteristikasına rast gəlmək mümkün deyil. Hətta Ermənistanda misal gətirməyi çox xoşladıqları 1994-cü il Budapeşt Bəyannaməsində də “Dağlıq Qarabağın erməni icması” (və ya, xüsusən “münəqışə tərəfi kimi Dağlıq Qarabağ”) ifadəsi yoxdur.

Lakin burada başqa bir maraqlı məqam var. Fərz edək ki, Helsinki sənədində ermənilər öz arsaqlarını

“elected representatives of Nagorno-Karabakh” kimi qələmə verə bilərlər. Yaxşı, onda “other representatives of Nagorno-Karabakh” kimdir? Axı orada məhz belə deyilir: “Elected AND OTHER representatives of Nagorno-Karabakh”.

İndi mən erməni opponentlərindən soruşuram: Əgər “elected” - ermənilərdirsə, onda “other” kimdir??? Yenə ermənilərimi????

Burada demək olar ki, heç kəsin diqqətə yetirmədiyi çox mühüm bir məqam da var. Əgər fərz etsək ki, “elected and other representatives of Nagorno-Karabakh” dedikdə yalnız ermənilər nəzərdə tutulur, Azərbaycan icması isə apriori nəzərdən keçirilmir, bu halda həmin frazadan sonra gələn “maraqlı tərəflər” sözləri nə üçün İSMİN CƏM HALINDA yazılıb? Erməni tərəfə belə bir sadə sual vermək istəyirəm: əgər Dağlıq Qarabağın nümayəndələri dedikdə yalnız ermənilər nəzərdə tutulursa, onda balaca bir bölgə olan Dağlıq Qarabağdan ermənilərin neçə maraqlı tərəfləri (ismin cəm halında) ola bilər?

Tamamilə aşkardır ki, maraqlı tərəflər dedikdə təkca erməni icması deyil, İKİ icma nəzərdə tutulur.

Əgər həmin sənəddə “Elected (yəni “and other” qeyd-şərti olmadan) representatives of Nagorno-Karabakh will be invited to the Conference as AN interested party”) deyilsəydi (ismin tək halında), onda erməni tərəfin dəlilləri bəlkə də az-çox məqbul sayılırdı. Lakin “and other” sözü və “interested parties” söz birləşməsinin cəm halda olması ermənilərin iddialarına heç bir şans vermirdi.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyənətində açıq-aşkar deyilir ki, danışıqların mövcud formatının dəyişdirilməsi yolverilməzdir. Bu fakt onu göstərir ki, bako-saakyanların və david-babayanların danışıqlar masası arxasına cəlb edilməsi barədə Yerevanın zərıməsi artıq həmsədrlərin özünü də tənqə gətirib. Bir də ki, onlar tərəflərdən birinin razılığı olmadan danışıqların “əvvəlki formatının bərpa edilməsinin” deyil, “mövduc formatın dəyişdirilməsinin” yolverilməz olduğunu bildiriblər.

İnsan nə qədər kütbeyin olmalıdır ki, hətta bu cür açıq mətnəndən sonra da (diplomatiyada isə açıq danışıqmağ o halda keçirilər ki, inç diplomatik eyhamları başa düşməyən kütbeyinlə danışmaları olurlar) arsaş haqqında “münəqışə tərəfi” kimi zarımaqda davam etsin!

Vüqar SEYİDOV,
AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Moskvada MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası keçiriləcək

□ **Martın 14-də Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası keçiriləcək.**

Bu barədə AZƏRTAC-a MDB İcraiyyə Komitəsində məlumat verilib. MDB Silahlı Qüvvələrinin Qərargah

Reisləri Komitəsi Birlik ölkələrinin Müdafiə Nazirləri Şurasının nəzdində yaradılıb. Komitənin sədri Rusiya

Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Rusiya müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimovdur.

Fəridə ABDULLAYEVA
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

❑ **Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın martın 11–12-də Fransa Respublikasına səfəri proqramının zənginliyi, görüş və danışıqların yüksək səviyyəsi ilə yadda qaldı. Azərbaycan-Fransa əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyətə malik olan bu səfər diplomatiya tariximizə yeni səhifə kimi yazıldı. Səfər, eyni zamanda, dünya və Avropa ictimaiyyətində Azərbaycan barədə müsbət imicin formalaşmasından, ölkəmizə və şəxsən Mehriban xanım Əliyevaya böyük diqqət və hörmətdən, nəhayət, Birinci vitse-prezidentin diplomatik məharətindən xəbər verir.**

Səfərin əhəmiyyətini, səciyyəvi məqamlarını bir daha diqqətə çatdıraraq, bununla bağlı fikir və mülahizələri oxucularla bölüşməyi lazım bildik. Fransa Qərbin aparıcı, inkişaf etmiş, Avropa İttifaqının lider dövlətlərindən biridir. Paris ənənəvi olaraq Avropa və dünya siyasətinə ciddi təsir göstərir. Cənubi Qafqazda da fəallığı ilə seçilən bu ölkə ATƏT-in Minsk qrupunun həmsədridir. Onun Yerevana təsir imkanları da ayrıca söhbətin mövzusu ola bilər. Fransada erməni diasporu və lobbisinin

nın cəlb edilməsində Mehriban xanım Əliyevaya yüksək inam və etimadın, eləcə də onun şəxsi nüfuzunun göstəricisi kimi diqqəti cəkir. Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömerin qeyd etdiyi kimi, Fransa ilə əlaqələr həm də ölkəmizin Avropa İttifaqı ilə yaxınlaşmasına böyük töhfə verə və Azərbaycanın bu təşkilata inteqrasiyası üçün pəncərə rolunu oynaya bilər. Səfər çərçivəsində keçirilən

la fəaliyyət göstərir.

Baş nazir ilə təkbətək görüşün detalları tam açıqlanmasa da, səslənən fikirlər Fransanın Azərbaycanla bütün sahələrdə, xüsusən iqtisadi sahədə əməkdaşlığı daha da genişləndirmək istəyindən xəbər verir və bu, çox mühüm amil kimi diqqətləyiqdir. Görüşdən sonra Birinci vitse-prezident Mehriban Əliyevanın və Baş nazir Eduard Filipin iştirakı ilə imzalanan Azərbaycan–Fransa sənədlərinə nəzər

Rusiyaya, Qərbi Avropaya, Baltikyanı və Skandinaviya ölkələrinə daşınması nəzərə alınarsa, haqqında söhbət gedən konvensiyanın icrası ölkəmizin iqtisadiyyatına böyük dividendlər gətirəcək.

Əməliyyat Nəzarəti Mərkəzinin yaradılmasına dair araşdırma müqaviləsi, “Xocasən” deposunun siqnalizasiya və telekommunikasiya sisteminin reallaşdırılması haqqında müqavilə isə nəqliyyat infrastrukturunun inkişafında

fəaliyyət göstəriblər”, – deyən “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri Rotşildlərin Azərbaycandakı fəaliyyətinin tarixi köklərinin olduğunu bildirdi və Mehriban Əliyevanın ölkəmizə səfər davətini məmnunluqla qəbul etdi.

Fransa Senatının sədri Jerar Larşe, Milli Assambleyanın sədri Rişar Ferran ilə, həmçinin Fransa–Azərbaycan dostluq qrupunun sədri və müşavirləri görüş, aparılan səmərəli danışıqlar isə parlamentlərarası əlaqələr, habelə mədəniyyət, elm, səhiyyə və təhsil sahələrində Azərbaycan–Fransa münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Səhiyyə sahəsinə gəldikdə, Fransa Milli Xərçəng İnstitutunun təsisçisi və keçmiş prezidenti professor David Hayat ilə görüş çox əlamətdar sayıla bilər. Nəzərə alsaq ki, Birinci vitse-prezident ölkəmizdə səhiyyənin inkişafına hərtərəfli diqqət və qayğı göstərir, bu sahədə Fransa–Azərbaycan əməkdaşlığının yeni istiqamətlərinin müəyyənləşdirilməsi

Birinci vitse-prezident Mehriban Əliyevanın Fransa səfəri: Müasir diplomatiyamızda yeni səhifə



dövlət siyasətinə təsir göstərirdi şübhəli deyil. Onlar Azərbaycan–Fransa əlaqələrini hər vaxtla gücləndirməyə, münasibətlərə kölgə salmağa çalışırlar. Lakin artıq zaman Azərbaycanın xeyrinə işləyir.

Fransa Azərbaycanla enerji sahəsində fəal əməkdaşlıq edir. “Total” şirkəti “Əsrin müqaviləsi”nin başlanğıcından bu neft kontraktında yer alıb. Parisin Azərbaycanla münasibətlərində diqqətçəkən daha bir məqam kosmik sahədə mövcud əməkdaşlıqdır. Azərbaycan kosmik peyklerini orbitə məhz Fransanın kosmodromundan çıxarır.

Göründüyü kimi, Fransa ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətində həmişə prioritet istiqamətlərdən biri olub.

Mədəniyyət sahəsində əlaqələrə gəlincə, ilk növbədə, Heydər Əliyev Fondunun Fransada həyata keçirdiyi humanitar layihələr yada düşür. Artıq bu ölkənin mədəni həyatında fondun yeri aydın görünməkdədir. Gəlin, xatırlayaq: Parisdə terror qurbanlarına həsr olunmuş 7-ci Beynəlxalq Konqresin keçirilməsinə, Fransanın müxtəlif regionlarındakı 20-dək kilsənin bərpasına yardım, Strasburq kafedralının XIV əsrə aid olan bəzə vitrininin, Versal Sarayının parkındakı ümumbəşəri abidələrin bərpası, Luvr muzeyində İslam İncəsənəti Departamentinin yaradılması və sair. Kann şəhərində Azərbaycan mədəniyyəti günləri keçirildi, Parisdə Azərbaycan Mədəniyyəti Mərkəzi yaradıldı, Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Azərbaycan dili fakültəsi açıldı... Bu, Fransada Heydər Əliyev Fondunun dəstəyi, bilavasitə Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələrin heç də tam olmayan siyahısıdır. Təsədüfi deyil ki, birinci xanım Mehriban Əliyevanın Fransa–Azərbaycan əlaqələrinin inkişafına verdiyi böyük töhfələr, mədəniyyət, elm və təhsil sahələrindəki xidmətləri Fransa görüşlərində xüsusi vurğulanırdı. Bunu Fransanın Baş naziri Eduard Filip, Senatın sədri Jerar Larşe və başqaları dilə gətirdilər. Xatırlatmaq yerinə düşər ki, bu xidmətlərinə görə birinci xanım Mehriban Əliyeva Fransa Respublikasının “Şərəf Legionunun Zabiti” dövlət ordeni ilə təltif olunub.

Beləliklə, Fransa ilə münasibətlərin inkişafı istər siyasi-iqtisadi və humanitar baxımdan, istərsə də ermənilərin antiəzərbaycan təbliğatının neytral-

laşdırılması nöqteyi-nəzərindən müstəsna əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Fransaya münasibətdə məqsədyönlü, düşünülmüş siyasəti bu ölkənin qapılarını üzümüzə daha geniş açır. Yüksək səviyyəli qarşılıqlı səfərlər ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə güclü impuls verir, ona arzuədilən dinamika gətirir.

Birinci vitse-prezident Mehriban Əliyevanın uğurlu Paris səfəri, yüksək səviyyəli görüşləri və danışıqları, ilk növbədə, bu praqmatik, milli maraqlara xidmət edən siyasətdən qaynaqlanır.

Əminliklə deyə bilərik ki, Fransa–Azərbaycan münasibətlərində yeni səhifə açan bu səfər qarşılıqlı əlaqələrin inkişafına ciddi töhfə verdi. Yeri gəlmişkən, bu fikrə Mehriban Əliyeva ilə görüşündə Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozi də şərik çıxdı.

Bu gün beynəlxalq miqyasda söz və nüfuz sahibinə çevrilən, etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanla əlaqələrin genişlənməsində dünyanın bütün inkişaf etmiş ölkələri kimi, Fransa da maraqlıdır. Bunu Mehriban xanımın Parisdə keçirdiyi bütün görüşlərdə Fransanın yüksək vəzifəli rəsmiləri də xüsusi vurğulayırdılar.

Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfərini bir neçə aspektdən səciyyələndirmək olar. Dünya Məhdəbən xanımın Parisdəki yüksək hörmət-izzətlə qarşılandığını, ona göstərilən ali diqqətin şahidi oldu. Bu mənzərə Fransa siyasi elitasının Mehriban xanım Əliyevanı nüfuzlu lider kimi qəbul etdiyini göstərir. Həm də onu göstərir ki, Mehriban Əliyeva Qərb ölkələrinin nəzərində müsəlman-Şərq aləminin müasir dünya ilə ayaqlaşan, eləcə də Qərb dəyərlərini dərinlən anlayan mütləq ictimai-siyasi xadimdir. Hazırda müsəlman ölkələrində bu statusa malik ikinci bir siyasətçi qadın tapmaq çətindir.

Səfərin digər mühüm aspektlərindən biri, qeyd etdiyimiz kimi, siyasi-iqtisadi, humanitar mövzularda yüksək səviyyəli müzakirələrin aparılması oldu. Birinci vitse-prezidentin aparıcı şirkətlərin rəhbərləri ilə görüşləri və danışıqları Azərbaycanın qeyri-neft sektoruna xarici investisiya-



göstüşləri sıralasaq, Fransanın Baş naziri Eduard Filip ilə görüşü ön sıraya qoymaq olar. Ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildiren Fransa Baş nazirinin fikrincə, Azərbaycan böyük iqtisadi potensiala malikdir və ikitərəfli əməkdaşlıq üçün yaxşı perspektivlər var. Azərbaycanın neft və qeyri-neft sektorunun inkişafı Fransız şirkətləri daha fəal olmalıdır. Birinci vitse-prezident Mehriban Əliyeva da bu fikirləri bölüşərək iqtisadi sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğuladı, fransız şirkətlərini ölkəmizdə daha fəal olmağa çağırırdı. Humanitar sahədə əməkdaşlıqdan danışarkən Mehriban Əliyeva bildirdi ki, Azərbaycanda fransız dilinə və ədəbiyyatına böyük maraq var, ölkəmizin 300-dən çox məktəbində fransız dili tədris olunur. Bundan əlavə, Azərbaycan Diller Universitetində fransız dili və ədəbiyyatı mərkəzi, Bakı Slayvan Universitetində fransız dili mərkəzi, Bakı Fransız Liseyi və Fransız-Azərbaycan Universiteti uğur-

yetirsək, artıq bu istiqamətdə real addımların atıldığını görə bilərik.

Məsələn, “Azərbaycan Mərkəzi Bankı ilə “Rotchild & Cie” bankı arasında strateji əməkdaşlıq haqqında Saziş” imzalandı. Rotşildlərin bank biznesi investisiya-bank xidmətləri, korporativ bank xidmətləri, özəl kapital qoyuluşu, aktivlərin idarə olunması kimi mühüm sahələri əhatə edir.

Yaxud Azərbaycan Respublikası ilə Fransa İnkişaf Agentliyi arasında “Dəmir yolu sektorunun inkişafı proqramı çərçivəsində Şimal-Cənub nəqliyyat dəhlizinin Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulmasına dair konvensiya”, “Əməliyyat Nəzarəti Mərkəzinin yaradılmasına dair araşdırma müqaviləsi” və “Xocasən” deposunun siqnalizasiya və telekommunikasiya sisteminin reallaşdırılmasına dair müqavilə” ölkəmiz üçün xüsusi önəmə malik sənədlərdir.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Hindistandan və Körfəz ölkələrindən göndərilən yüklərin Azərbaycan ərazisindən keçməklə

mühüm rol oynayacaq.

Azərbaycan iqtisadiyyatının neftdən asılılığını azaltmaq, qeyri-neft sektorunu inkişaf etdirmək istiqamətində ardıcıl və davamlı iş aparır. Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömer ilə görüşdə bu barədə söhbət açıldı. Nazir Azərbaycan iqtisadiyyatının şəxələndirilməsində Birinci vitse-prezidentin mühüm rolunu qeyd etdi. Mehriban Əliyeva isə öz növbəsində, ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, ancaq mövcud iqtisadi əməkdaşlığın real potensiala cavab vermədiyini vurğuladı. Onun fikrincə, tezliklə konkret layihələrin həyata keçirilməsinə başlanılmalı, cari ildə Azərbaycan–Fransa Hökumətlərarası İqtisadi Komissiyasının növbəti iclası keçirilməlidir. Bu təkliflə fransalı nazir tərəfindən yüksək qiymətləndirildi.

Azərbaycan dövləti üçün prioritet məsələlərdən biri də ətraf mühitin mühafizəsidir. “Suez Groupe” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Qebali ilə görüşdə Azərbaycan ilə bu şirkət arasında ətraf mühit, ekologiya və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı. Suyun idarə edilməsi və su itkilərinə qarşı mübarizə sahəsində ölkəmiz (“Azersu” ASC) və Fransa şirkəti arasında əlaqələrin müsbət təcrübəsi nəzərə alınarsa, bu əməkdaşlığın perspektivləri heç bir şübhə doğurmur.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Fransa səfəri çərçivəsində “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild ilə görüşü də maraqlı məqamlarla yadda qaldı. Belə ki, Rotşildlər XIX əsrdə Azərbaycanda çox məşhur olublar. Bu barədə danışan Mehriban Əliyeva deyib: Bakı o zaman neft sənayesinin mərkəzi idi və Rotşild qardaşları Bakıya böyük investisiya gətirmişdilər. Bütün bunlar Bakıda neft sənayesini daha da canlandırmışdı. Rotşild qardaşları xeyriyyəçiliklə də məşğul olub, həmçinin Bakıda bir çox gözəl binalar tikiblər.

“Ailəmizin Sizin ölkənizdəki fəaliyyəti barədə bilirik və hesab edirik ki, onlar tarixdə iz qoyan

təcrübə mübadiləsinə və iki ölkənin onkoloji mərkəzləri arasında daha sıx əməkdaşlığın yaradılmasına, müştərik layihələrin həyata keçirilməsinə təkan verəcək.

Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfəri iki dövlət arasında mədəni əlaqələrin inkişafı baxımından da çox əhəmiyyətlidir. Bu və digər məsələlər Fransanın birinci xanımı Brijit Makron ilə görüşdə müzakirə edildi. Brijit Makron qədim Azərbaycan mədəniyyəti incilərinin populyarlaşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması işində Mehriban Əliyevanın müstəsna rolunu yüksək qiymətləndirdi. Onun rəhbərliyi ilə müxtəlif vaxtlarda Fransada keçirilmiş mədəni tədbirlərin əhəmiyyəti vurğulandı. İnamlı demək olar ki, bu görüş ailə və qadın problemləri, gender bərabərliyi, təhsil, ətraf mühitin mühafizəsi məsələlərində əməkdaşlığın dərinləşdirilməsinə xidmət edəcək.

Səfər çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyeva Fransanın mədəniyyət naziri Frank Risterin müşayiəti ilə Parisdəki Orsey muzeyini ziyarət etdi. Bu, bir daha təsdiqlədi ki, mədəniyyət sahəsi Azərbaycan–Fransa əlaqələrinin mühüm istiqamətlərindən biridir.

Fransada keçirilən bütün görüşlərdə Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsi də xüsusi diqqət uyandırılan mövzulardan idi. Birinci vitse-prezident Ermanistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin prinsipial mövqeyini fransız hakimiyyətinin yüksək dairələrinə bir daha çatdırmaqla, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi nizamlanma prosesində Fransanın məsuliyyətinin xatırladılması üçün səfərin yaratdığı bütün imkanlardan istifadə etdi.

Bütövlükdə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfərini əlamətdar hadisə kimi səciyyələndirmək olar. Bu səfər, heç şübhəsiz, bütün istiqamətlər üzrə dövlətlərarası əlaqələrin inkişafında, o cümlədən ölkəmizin Avropa İttifaqı ilə yaxınlaşmasında, Azərbaycanın Al-yə inteqrasiyasında müstəsna rol oynayacaq.

Aslan ASLANOV,
AZƏRTAC-ın İdarə Heyətinin
sədri, Dünya Xəbər Agentlikləri
Konqresinin və OANA-nın
prezidenti

Bayram ərəfəsində sevincimizə sevinc qatılıb

Novruz ərəfəsində insanları sevindirmək xalqımızın qədim adətlərindəndir. Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması yolunda Azərbaycan Prezidentinin gördüyü işlər hamı tərəfindən razılıqla qarşılanır. Həmsəhbətlərim – Qarabağ müharibəsi əlili və şəhid anası fərqli rayonlardan olsalar da, hər ikisi məcburi köçkündür. Onlar bayram günlərində ailə üzvlərinin sevincini bizimlə bölüşür, dövlət başçısına minnətdarlıq edirlər.

bəxş etdiyi gözəl ovqatla yaşayır. Bu əziz günlərdə hamımız dövlətimizin başçısına duaçıyıq.

Adilə BAYRAMOVA, Qubadlıdan məcburi köçkün, şəhid anası:
– El-obamızı yağı düşməne qoyub gələndə taleyimizin necə olacağını bilmirdik. Elliklə yığışan köçə qoşulduq. Biz necə əziyyətlər çəkdik, hansı əzablara düşər olduq, Allah şahiddir. Oğlum Səlahəddin şəhid oldu. Adımız köçkün dedilər. Məni şəhid anası çağırırlar. Çox çətinliklərdən keçdik. Nə yaxşı ki, biz məcburi köçkünlərin sığındığı dövlət və onun başçısı belə humanist, qayğıkeş, dərddə yanan oldu. Allah onu qorusun. Bizi bir an diqqətdən kənarda qoymadı. Məcburi köçkünlərdən neçə ailəyə artıq Sumqayıtda hər cür şəraiti olan gözəl mənzillər verilib.

Şəhid ailələrinə hər ay Prezident təqaüdü ödənilir və onun məbləği 242 manatdan 300 manata qaldırılıb. Eyni zamanda, bizim əmək pensiyamıza əlavə vəsait hesablanır. Uşaqlarımız ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. İl ərzində dövlət

vasaiti hesabına sanator-kurort və istirahət göndərişləri verilir. Şəhid vəərəslərinə ödənilən 11 min manat bizim ailəyə də veriləcək. Üstəlik, məcburi köçkün ailələrinin hər bir üzvünə vahid aylıq müavinətin miqdarı 60 manata qaldırılıb. Dolanışığımdan şikayətim yoxdur. Yeqənə arzumuz torpaqların işğaldan azad edildiyi günü görməkdir. İnşallah, Prezidentimizin səyləri nəticəsində əsərətdə qalan torpaqlarımız kimi, Qubadlımız da azad edilsin, şəhidlərimizin ruhu sevinər, biz də köçümüzü yığıb doğma yurda dönerik.

Hazırladı:
Zərifə BƏŞİRKIZI,
“Xalq qəzeti”



İnsanların problemlərinin həllinə həssas yanaşma

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şamaxı, İsmayilli və Ağsu rayonlarında baş vermiş zəlzələ nəticəsində zərərçəkmiş insanlara göstərdikləri diqqət və qayğı ictimaiyyət tərəfindən böyük razılıq hissi ilə qarşılanır. Dövlətimizin başçısı və Birinci vitse-prezidentin bu günlərdə yenidən Şamaxı rayonuna səfər etmələri və fevralın 5-6-da ərazidə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə tanış olmaları insanların daha da ruhlandırır.

Təsədüfi deyil ki, həmin günlərdə yeraltı təkanlar nəticəsində İsmayilli, Ağsu və Şamaxı rayonlarında fərdi evlərə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəymişdi. Bundan sonra hər üç rayonda evlərə baxış keçirilmiş, müəyyən olunmuşdu ki, təkcə Şamaxıda təbii fəlakətdə bağlı şəhər üzrə 866, qəsəbələr üzrə 123, kəndlər üzrə isə 811 otaqla, 1800 evin təmirinə ehtiyac yaranıb.

Həmin gündən də qəzalı vəziyyətə düşmüş evlərin bərpası və yenilərinin tikintisi işlərinə başlanıb. İkinci dəfə Şamaxıda olmuş Prezident İlham Əliyev rayon sakinləri ilə görüşüb, onların problem və çətinliklərini dinləyib, məktublarını şəxsən qəbul

edib, zəlzələ nəticəsində zərərçəkmiş bütün evlərin yenidən tikiləcəyini bildirib. Dövlət başçısı, eyni zamanda, sakinlərin problemlərini həlli ilə bağlı əlaqədar təşkilatlara tapşırıq və tövsiyələrini verib.

Bundan əlavə, Azərbaycan Prezidenti Şamaxı, İsmayilli və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam da imzalayıb. Sərəncama əsasən, Şamaxı, İsmayilli və Ağsu rayonlarında işlərin davam etdirilməsi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan cəmi 11 milyon manat, o cümlədən, tikinti və bərpa-gücləndirmə

işlərinin davam etdirilməsi üçün Fövqəladə Hallar Nazirliyinə 5 milyon manat, Şamaxı, İsmayilli və Ağsu Rayon İcra hakimiyyətlərinin hər birinə 2 milyon manat vəsait ayrılıb.

Görülən işlər göstərir ki, Azərbaycanın dövlət başçısı hər bir vətəndaşın Prezidenti olduğunu bir daha əyani şəkildə təsdiq etdi, insanların problemlərinin həllinə həssaslıqla yanaşmaqla, onların həyat və yaşayış şəraitlərinin ən yüksək səviyyədə təmin edilməsinə çalışmaqla böyük humanistik nümayiş etdirdi. Qədirləyən insanlar Prezidentin bu qayğı və diqqətini çox yüksək qiymətləndirirlər.

Mayıl ALICANOV,
Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri

Prezident verilən sözə əməl etməyin nümunəsini göstərir

□ **Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu günlərdə Şamaxıya gələrək burada zəlzələdən evləri qəzalı vəziyyətə düşmüş sakinlərlə samimi görüşməsi, sadə insanların qayğı və problemləri ilə yaxından maraqlanması ölkə ictimaiyyəti tərəfindən dərin razılıq hissi ilə qarşılanıb. Bu barədə söz düşəndə “Ailələrə dəstək” İctimai Birliyinin rəhbəri Esmira Rəhimova demişdir:**

– Möhtərəm Prezidentimiz İlham Əliyevin Ağsu və Şamaxı rayonlarına səfəri, problemlərlə yerində maraqlanması və onların həlli ilə bağlı müvafiq icra orqanlarına operativ tapşırıqlar verməsi hamı kimi, mənə də çox sevindirir.

Dövlətimizin başçısı evləri qəzalı vəziyyətə düşmüş sakinlərə dedi ki, onlar heç nədən narahat olmasınlar, zəlzələ zamanı uçub-

dağılan bütün evlər yenidən tikiləcək. Fikrimcə, bu sözlər çətin vəziyyətə düşən insanlar üçün çox böyük təsəllidir. Axı, bu sözlərin arxasında sadə insanların, xalqın xeyrinə real işlər durur. Bəli, dövlət başçısının sözü ilə əməli biridir. Prezidentimiz verilən sözə əməl etməyin nümunəsini göstərir. Azərbaycan xalqı məhz bu və digər yüksək insani keyfiyyətlərinə görə öz

müdrik liderinə dərin inam və ehtiram bəsləyir.

Sırr deyil ki, Şamaxı, Ağsu, İsmayillıda baş verən zəlzələ, yüzlərlə ailənin qayğı və problemini artırıb. Lakin bu ailələrin heç biri dövlətimizin diqqət və qayğısından kənarda qalmayıb. Sadə insanlar bu münasibəti, xeyirxahlığı görür və bundan çox razı qalırlar.

Düşünürəm ki, bu gün müstəqil Azərbaycanın vətəndaşı olmaq bir şərəf işi olduğu qədər, həm də böyük imtiyazdır. Çünki dünyada ikinci elə bir ölkə yoxdur ki, onun lideri vətəndaşına cənab İlham Əliyev qədər diqqət və qayğı göstərsin. Bütün vətənpərvər Azərbaycan vətəndaşları



kimi, mən də dövlətimlə, möhtərəm Prezidentimlə sonsuz dərəcədə qürur duyuram.

Söhbəti qələmə aldı:
M.HACIXANLI,
“Xalq qəzeti”

Dövlət qayğısından məmnunluq duyuruq

Dövlət başçısının son illər imzaladığı fərman və sərəncamlar, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində qəbul etdiyi qərarlar sabaha olan ümidimizi daha da artırır. Möhtərəm Prezidentimizin təqaüdlərin, pensiyaların, sosial müavinətlərin artırılması, ardınca problemli kreditlərin həlli ilə bağlı imzaladığı sənədlər əhalinin qarşılaşdığı narahatlığın aradan qaldırılmasında mühüm rol oynadı. Mən möhtərəm Prezidentimizin problemli kreditlərin həlli ilə bağlı qəbul etdiyi qərarı xüsusilə qeyd etmək istərdim. Çünki həmin problem neçə vaxt idi ki, bizi çətinliyə salmışdı.

Bankların birindən götürdüyüm 7 min 800 dollara maşın almışdım. Əvəzində 12 min dollar ödəmişdim. Bank isə hələ də məndən əlavə ödəniş tələb edirdi. Mən olan-olmazımı satıb bankın tələb etdiyi məbləği də ödədim. Məsələ bununla da bitmədi. Bankdan bildirdilər ki, guya kredit vaxtında ödəmədiyimə görə cərimə olunmuşam. Onu da ödəməliyəm.

Möhtərəm Prezidentimizin fərmanı ailəmizə böyük sevinc bəxş etdi. Çünki həmin fərmanda devalvasiya ilə əlaqədar banka ödənilən artıq pulun geri qaytarılması da öz əksini tapıb. Bizim də ailəmiz bu güzəştədən yararlanacaq. Axı biz də banka xeyli artıq pul ödəmişik.

Dövlət başçısının bu fərmanı dünya ölkələri üçün nümunəvi bir addımdır. Çünki dünyanın heç bir ölkəsində dövlət tərəfindən əhaliyə belə güzəşt olunma-



yıb. Dövlətimizin başçısı əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasında öz liderliyini bir daha nümayiş etdirdi. Biz belə bir ölkədə yaşadığımızdan və qayğıkeş dövlət başçımıza görə qürur hissi keçiririk.

Ceyhun RZAYEV,
mədəniyyət işçisi

Saatlı rayonu

Problemli kreditlərin həlli əhatə dairəsinə görə inqilabi xarakterlidir

Son aylarda Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar geniş əhali kütləsinə əhatə edib. Dövlət başçısının imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman isə 800 min nəfərdən çox insana şamil olunur.

sözün əsl mənasında, inqilabi xarakterlidir. Təsədüfi deyil ki, vətəndaş dolların manata nisbətən məzənnəsinin 0,78 manat olduğu dövrdə dollar krediti götürmüşdüsə, devalvasiyalardan sonra krediti yüksək məzənnə ilə ödəməli olmuşdu. Bir çox vətəndaşlar həтта kredit borclarını tamamilə ödəyərək bağlamışdılar. İndi Prezidentin fərmanında iki məzənnə arasındakı fərqin vətəndaşa geri qaytarılması nəzərdə tutulur. Ancaq söhbət yalnız devalvasiyalar dövründə götürülmüş dollarla kreditlərdən gedir.

Devalvasiyadan öncə və sonra götürülmüş kreditlərə kompensasiya nəzərdə tutulmayıb. Eyni zamanda, 10 min dollardan çox olan kreditlərə də güzəşt şamil edilmir.

Bundan əlavə, fərmanda bank sisteminin sağlamlaşdırılması üçün Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasına müvafiq olaraq 682 milyon manat və 282 milyon manat vəsait ayrılır ki, bank sisteminə faiz dərəcələri aşağı salınsın, kapitallaşma təmin olunsun, banklar normal fəaliyyətlərini davam etdirə bilsin.

Problemli kreditlərin həlli Azərbaycan hakimiyyətinin ciddi sosial təşəbbüsüdür və vətəndaşların rifah halını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq, eyni zamanda, dünya bazarında neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzvləşdikləri maliyyə itkilərini qarşılamaz məqsədi daşıyır. Artıq insanların kreditlərə bağlı problemlərinin həlli istiqamətində real addımlar atılmasına başlanıb.

Vəkil HÜSEYNOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru

Dövlətimiz milli kino sənətimizin inkişafında maraqlıdır



Şəfiqə MƏMMƏDOVA,
Xalq artisti, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Kinematografçılar İttifaqının sədri

Bununla yanaşı, kinematografçıların sosial müdafiəsinə də dövlətimiz xüsusi dəstək göstərir. Onlara fəxri adlar verilmiş, bir çoxu Prezident təqaüdünə layiq görülmüşdür.

Bu yaxınlarda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevə bir qrup mədəniyyət işçisi ilə görüşdü. Həmin görüşdə mən də iştirak etdim. Çox səmərəli bir görüş oldu. Əsas bu idi ki, qaldırılan problemlərin həlli üçün Prezident yerindəcə tapşırıqlarını verirdi.

Mən isə Azərbaycan Respublikası Kinematografçılar

İttifaqının sədri kimi qurumun binası ilə bağlı məsələ qaldırdım. Dedim ki, Azərbaycan Respublikası Kinematografçılar İttifaqı binasıdır. Əslində, heç əvvəllər də Kinematografçılar İttifaqının binası olmayıb. Hazırda azacıq da olsa, bizə dəstək kimi verilən büdcədən ilboyu kirayə pulu ödəyirik. Fəaliyyətimizə uyğun olmayan yerə yerləşirik. Bizə elə bir məkan verilməsini xahiş etdim ki, Kinematografçılar İttifaqına layiq olsun.

Prezident tapşırıq verdi ki, Bakı şəhərinin mərkəzində gözəl bina seçilsin. Bakı Şəhər İcra

Hakimiyyətinə, Əmlak Məsələləri Komitəsinə göstəriş verildi. Cənab Prezident bildirdi ki, biz bunu etməliyik. Çünki Kinematografçılar İttifaqının ayrıca binası olmalıdır və şəraiti yaxşı olmalıdır.

Nizami Kino Mərkəzində bu günlərdə Azərbaycan Respublikası Kinematografçılar İttifaqının üzvləri ilə keçirilən görüşdə də biz bu məsələni müzakirə etdik və cənab Prezidentə bütün kinematografçılar adından məsələyə belə operativ yanaşdığına, bütövlükdə milli kinomuzun inkişafına göstərdiyi qayğıya görə dərin minnətdarlığımızı bildirdik.

Dünən Prezident

İlham Əliyev “Yaradıcılıq itti faqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında” yeni sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan yaradıcılıq itti faqları və birliklərinin müraciətlərini nəzərə alaraq, onların fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Yazıçılar Birliyinə 800 min manat, Azərbaycan Bəstəkarlar İttifaqına 650 min manat, Azərbaycan Rəssamlar İttifaqına 350 min manat, Azərbaycan

Respublikası Kinematografçılar İttifaqına 300 min manat, Azərbaycan Memarlar İttifaqına 250 min manat, Azərbaycan Teatr Xadimləri İttifaqına 250 min manat və Azərbaycan Aşıqlar Birliyinə 250 min manat ayrılıb. Bu, sərəncam yaradıcılıq itti faqlarının və birliklərinin gələcək fəaliyyətlərini stimullaşdırmaq üçün geniş imkanlar açacaq.

Buna görə dövlət başçımıza bir daha öz dərin təşəkkürümüzü bildirir və Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi yolunda uğurlar arzulayıyıq.

Əvvəllər sənət adamları qastrol səfərlərinə gedərkən SSRİ bayrağı altında çıxış edirdi. Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra isə istər musiqilər, istərsə də raqs ansamblıları milli bayrağımız altında çıxış edir. Bütün bu işlərin önündə Heydər Əliyev Fondu dayanır. Mehriban xanım Əliyevə Azərbaycan mədəniyyətinin dünyada tanınması və təbliği istiqamətində çox böyük işlər görüb. Mütamadi olaraq Fransa, Almaniya, İtaliya kimi ölkələrdə Azərbaycan mədəniyyəti günləri keçirilir. Bu tədbirlərdə ölkənin müxtəlif sənət adamları iştirak edir.

İlham Əliyev Azərbaycan mədəniyyətinə yetərinca qayğı göstərir, görkəmli sənət adamlarının əsərlərini dünyaya tanıtmaz üçün böyük işlər görür. Vaxt var idi ki, Azərbaycanı, sadəcə, neft və qaz ölkəsi kimi tanıyırdılar, indi isə ölkəmizi mədəniyyətinə görə də tanıyırlar.

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”



Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə sabitlik yaradılmış və dövlət quruculuğu prosesi gücləndirilmişdi. Lakin bu da bir faktır ki, 1995-ci ilin əvvəllərində ölkədə müəyyən siyasi gərginlik tam aradan qalxmamışdı və müəyyən xarici və daxili qüvvələr "bulanıq suda balıq tutmağa" can atmışdılar. Əslində, bu hadisələr 1994-cü ilin oktyabrında bəzi xarici qüvvələrin diktesi ilə dövlət çevrilişinə edilən cəhdin növbəti ssenarisi hesab olunur. Bu gün hamıya məlumdur ki, həmin dövrə dünyanın bir sıra aparıcı dövlətinin region maraqları, güdülməkləri niyyətlər də Azərbaycanda gedən proseslərə təsirli qalmamışdı. Bir tərəfdən, torpaqlarımızın Ermənistanın əsarətində qalması, digər tərəfdən isə daxilə gedən siyasi hakimiyyət oyunları, şərişsiz rəhbərliyin xalqın və dövlətin mənafeyinə zidd fəaliyyəti uzunmüddətli hakimiyyət böhranına səbəb olmuş, ölkədəki ağır ictimai-siyasi gərginliyi daha da kəskinləşdirmişdi. Belə ki, 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi"ndən sonra Azərbaycanda ictimai-siyasi

sabitliyi pozmaq istəyən qüvvələr əcnəbi havadarlarının tələbi ilə hərəkətə gəlmişdilər. Çünki bu müqavilənin əleyhinə olan və respublikamıza təzyiq göstərmək istəyən xarici qüvvələrin hərəkətləri ölkə daxilindəki xalqa, dövlətə, dövlətçiliyə düşmən mövqelərlə üst-üstə düşmüşdü.

Azərbaycanda dövlət çevrilişinə cəhd olan mart hadisələri 1995-ci ilin mart ayının 12-dən 13-nə keçən gecə ölkənin ən ucaq nöqtəsində – Qazaxda və Ağstafada başlamışdı. Həmin gün Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) Ağstafa və Qazax rayonunda yerləşən bölməsi tərəfindən dövlət idarələrinə silahlı hücum təşkil edilmişdi. Hər iki rayonda dövlətə qarşı itaətsizlik baş vermişdi. Məlum olduğu kimi, qanlı döyüşlərdən sonra xüsusi təyinatlılar (XTPD) üstünlüyü ələ almış və dövlət əhəmiyyətli bir sıra binaları ələ keçirmişdilər. Lakin mart ayının 15-də Azərbaycan Ordusunun bölmələri tərəfindən qiyam yatırılmışdı. Martın 16–17-də Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri, polkovnik Rövşən Cavadovun rəhbərliyi ilə Bakıda çevrilisə cəhd göstərmək istəmişdilər. Burada xatırlatmaq yerinə düşər ki, hələ



Kəçmiş SSRİ-nin dağılmasından sonra müstəqilliyini elan etmiş Azərbaycan xalqı suverenliyinin ilk illərində bir sıra ciddi sınaqlarla üz-üzə qalmışdı. Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların bədnam qonşularımız tərəfindən işğal edilməsi, eləcə də müxtəlif məqsədlərə qulluq edən ayrı-ayrı antimilli qruplaşmalar gənc respublikanın müstəqilliyini təhlükə altına atmışdı. 1995-ci il mart ayında dövlət çevrilişinə cəhd göstərilərkən xalqın böyük etimadına və dəstəyinə arxalanan ulu öndər Heydər Əliyev müstəqilliyimizin üstünü almış "qara buludları" dağıtmağa müvəffəq oldu və dövlətçiliyimizin zəiflədilməsinə imkan vermədi, ölkənin yenidən siyasi xaosla sürüklənməsinin qarşısını aldı.

martın 14-də daxili işlər naziri XTPD-nin buraxılması və onun üzvlərinin 3 gün ərzində silahlı təhvil verməsi barədə əmr imzalanmışdı. Əmrə görə, silahlı könüllü təhvil verənlər törətdikləri əməllərə görə cəzalandırılmayacaq və DİN sisteminə müvafiq işlə təmin ediləcəkdilər. Bundan 2 gün sonra, yəni silahlı qarşidurma ərəfəsində ümummilli lider Heydər Əliyev XTPD-çilərə bağışlanmaq imkanı yaradan xüsusi fərman da imzalamışdı.

Xatırladaq ki, Heydər Əliyev martın 15-də televiziya və radio ilə çıxışında Rövşən Cavadovu, onun dəstəsinin, daxilən və xaricdən ona havadarlıq edən, güc verən, onu istiqamətləndirən, bu işlərə sövq etdirən qüvvələri

Azərbaycanı dağıtmaqdan, qan tökməkdən çəkinməyə çağırırmışdı. Ulu öndər Azərbaycan dövlətçiliyini qorumağın vacibliyi barədə müraciət etmiş, ictimaiyyətin təsirindən istifadə etməyə çalışmış, XTPD-nin əmrə tabe olmayan üzvlərinin çirkin əməllərdən əl çəkəcəkləri, silahlı təhvil verəcəkləri təqdirdə əfv olunacaqlarına, işlə təmin ediləcəklərinə, onlara qayğı göstəriləcəyinə təminat vermiş və bunları martın 16-da verdiyi fərmanla təsdiqləmişdi. Martın 16-da XTPD-nin sabiq komandiri Şahmurodov və onun müavini Cəfərovu qəbul etmiş, bir daha silahlı yerə qoymağın, cinayət yolundan qayıtmağın vacibliyini onlara izah etmişdi. Lakin

bütün mümkün vasitələrdən istifadə edilməsi müsbət nəticə verməmişdi. Rövşən Cavadov açıq-aşkar dövlət çevrilişi etmək üçün hazırlığı genişləndirmiş, müxtəlif cinayət qrupları ilə, adamlarla, cürbəcür siyasətbazlarla danışıqlar aparmışdı. Dövlətin humanist mövqeyinə məhəl qoymayan XTPD-nin başçısı Rövşən Cavadov Xətai rayonunun o vaxtkı prokuroru, qardaşı Mahir Cavadovla birlikdə qeyri-qanuni silahlı dəstələri ilə dövlət başçısı qarşısında müəyyən şərtlər qoymuşdular.

Martın 16-da axşam Rövşən Cavadov və onun havadarları dövlət çevrilişini həyata keçirmək üçün öz dəstələrini 4 qrupa bölərək, onlara Prezident Sarayını

tutmaq, Azərbaycan Respublikası Prezidentini fiziki məhv etmək və ya həbs etmək, Ali Sovetin binasını, Daxili İşlər Nazirliyini və Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinə tutmaq və xalqa müraciət etmək vəzifələrini tapşırırmışdı. Keçmiş XTPD-nin qüvvələri, eyni zamanda, pusqular qurmuş, iriçaplı pulemyotlarla və başqa növ silahlarla silahlanmış 15-20 nəfərdən ibarət qruplarla ətrafdakı yaşayış evlərinin, məktəbin, uşaq bağçasının damlarında yerləşərək bütün ətrafı nəzarət altına almışdılar.

Belə olan vəziyyətdə dövlət keçmiş XTPD-nin qüvvələrinin yerləşdiyi ərazinin kiçik kontingentlə mühasirəyə alınması və silahlı hücum olduqda qarşısının alınması üçün Müdafiə və Daxili İşlər nazirlikləri tərəfindən zəruri tədbirlər görməyə başlamışdı. Martın 17-də gecə təxminən saat 2 radələrində keçmiş XTPD hücumu keçərək, birinci atəşlə hərbi qulluqçulardan 4-nü öldürmüş, 5-ni yaralamış və əllərində olan bütün vasitələrlə atəşi davam etdirmişdi. Hökumət qüvvələri yalnız saat 4 radələrində əks tədbirlər görməyə məcbur olmuş, saat 8 radələrində qadınlara və uşaqlara xəter yetirdiklərinə görə keçmiş XTPD qüvvələrini bazaya sıxışdırmağa və onların atəş nöqtələrini sıradan çıxarmağa başlamışdılar. Hökumət qüvvələrinin qanuni tədbirləri davam etdirməsi nəticəsində keçmiş XTPD qüvvələri martın 18-də təslim olmağa və ya qaçmağa məcbur olmuşlar.

Əlbəttə, ictimaiyyətdə böyük gərginliyə səbəb olan bu hadisələri törədən şəxslər və amillər var idi. Bəzi qonşu ölkələrin Azərbaycana pis münasibətinin bu amillər içərisində xüsusi yer tutması da heç kimsə sirr deyil. Ölkəmizin müstəqilliyinin böyük gələcəyi olduğundan qorxuya düşən və Azərbaycana qarşı pis niyyətdə olan bəzi xarici qüvvələr respublikamızı öz təsir dairəsində

saxlamağa can atırdılar. Onlar Azərbaycanda demokratiyanın, sosial-iqtisadi inkişafın qarşısını almaq üçün respublikamızda bəzi qüvvələrlə birləşmişdilər. Bu gün hamıya məlumdur ki, silahlı qarşidurma hadisələrində iştirak edən adamların, demək olar, çoxu, əslində, belə siyasətin qurbanına çevrilmişdi. Xarici və daxili düşmənlər məqsədlərini həyata keçirmək üçün bədnam XTPD qüvvələrindən istifadə etmişdilər. O vaxt əllərində kifayət qədər hərbi sursat olan XTPD üzvləri silah gücünə danışmağın çətinliyini başa düşərək, hərbi müxalifətlə siyasi müxalifətin birliyinə, vəhdətinə qurmağa çalışmışdılar. Buna görə də, o zaman ki gizli sövdələşmələrə gedən müxalifət partiyalarının dəstəyini və xeyir-duasını alan Cavadov qardaşları dövlət çevrilişini törətməkdən çəkinməmişdilər. Yalnız Azərbaycan xalqının dövlətçiliyinin, təhlükəsizliyi və sabitliyinin təminatçısı olan ulu öndər Heydər Əliyevin qəti addımları sayəsində dövlətçiliyimizin gələcəyi sual altına düşməmiş və Azərbaycanın işıqlı gələcəyinə uzanmış qara qüvvələrin əlləri kəsilmiş, dövlət Konstitusiyası quruluşuna sui-qəsdin, digər ağır cinayət əməllərinin, çevrilis cəhdinin qarşısı alınmışdı.

Ulu öndər Heydər Əliyevin qətiyyəti, müdrik daxili və xarici siyasəti Azərbaycanda silah gücünə dövlət çevrilişi etmək cəhdlərini puça çıxartmış, ölkəmizin möhkəm və güdrətli olduğunu göstərmişdi. Bütün bunlar xalqın müdrikliyinin, milli həmrəyliyinin, inamının, dövlətçiliyə hörmət və ehtiramının güclü olduğunu, Azərbaycan Respublikasının demokratik əsaslarının möhkəmlənməsi, konstitusiyaya və qanunlardan kənar fəaliyyətin yolverilməzliyini nümayiş etdirmişdi.

"Xalq qəzeti"

Müdafiə naziri ön xətt bölmələrində olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərə rəhbərlik edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətt bölmələrində olublar.



Müdafiə nazirinə əməliyyat şəraitinin vəziyyəti barədə məruzə edilib. General-polkovnik Z.Həsənov üzəüz yerləşən düşmən mövqelərini müşahidə edib və bölmələrin daim döyüşə hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə müvafiq tapşırıqlar verib.

Müdafiə Nazirliyindən aldığımız məlumatda bildirilir ki, bölmələrdəki şəraitlə tanış olan müdafiə naziri şəxsi heyət üçün yeni inşa edilən əsgər yataqxanası, silah otağı, ideoloji otaq, yeməxana, məişət otağı, hamam, əşya anbarı, eləcə də digər xidməti obyektlərdən ibarət olan yaşayış kompleksinin açılışında iştirak edib.

Görülən işlərlə maraqlanan general-polkovnik Z.Həsənov hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin dövlətimizin diqqət və qayğısı sayəsində daim davam etdirildiyini xüsusi vurğulayıb.

Müdafiə naziri xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandırır və şəxsi heyətlə çay süfrəsi arxasında söhbət aparır.

Sonra nazir cəbhəboyu zonada yerləşən kəndlərdən birində yerli sakinlərlə görüşərək əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaşayış məntəqələrimizin müdafiəsi barədə söhbət edib.

"Xalq qəzeti"



Abşeron yarımadası öz iqlim tipini dəyişir

Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutunun apardığı tədqiqatlar nəticəsində Abşeron yarımadasının öz iqlim tipini dəyişməsi və bunun da nəticəsində yarımadaanın flora tərkibində dəyişikliklər, yerli floraaya aid bəzi bitkilərin sayının azalması müşahidə olunub.

İnstitutun elmi işçisi, tədqiqatçı Rəsmiyə Əfəndiyeva Trend-ə bildirib ki, araşdırma nəticəsində Abşeron yarımadasının kontinental iqlim tipindən mülayim iqlim tipinə keçdiyi müəyyən edilib: "Məlum olub ki, Pıralahı, Türkan və Saray qəsəbələrində torpaqda xlorid şoranlaşma 1,2–1,3 dəfə, karbonat şoranlaşma 1,2–1,7 dəfə, sulfat şoranlaşma 1,3–1,4 dəfə azalıb. Quyu sularının Ceyranbatan suyu ilə əvəzlənməsi, yeni növ bitkilərin ərazinin iqlim tipinə uyğunlaşdırılması (introduksiyası) üçün sünü suvarma sistemindən istifadənin artması, torpağın tərkibinin dəyişməsi, nisbi rütubətin artması, illik temperaturun 1,2 dərəcə yüksəlməsi ərazilərdə zəif subtropik iqlim tipinin yaranmasına səbəb olub".

R.Əfəndiyeva qeyd edib ki, Abşeron yarımadasında müxtəlif coğrafi enliklər üçün xas olan, başqa ölkələrdən gətirilmə yeni bitki növlərinin inkişafı başlayıb: "Abşeron yarımadasında təbii suvarma ilə inkişaf edən bitkilər üstünlük təşkil edir. Amma çox su tələb edən yeni növ bitkilərin yarımadaanın iqliminə uyğunlaşdırılması üçün antropogen təsir göstərilir. Antropogen təsirlərin sırasında ilk yeri sünü suvarma sistemi tutur. Bitkilərə qulluq üçün suvarma sistemindən geniş istifadə atmosferdə buxarlanmanın artmasına səbəb olur. Bu isə, öz növbəsində, havada rütubətin miqdarının artmasına gətirib çıxarır. Buna görə də ərazidə kontinental iqlim tipindən mülayim iqlim tipinə keçid baş verir".

Tədqiqatçı deyib ki, hazırda Abşeron yarımadasında yerli floraaya aid ağac və kolların sayı azlıq təşkil edir: "Yerli floraaya aid olan Bakı cıqquzu, artemisia, tamariks ağacları artıq məhv olmaq təhlükəsi ilə üz-üzədir".

O əlavə edib ki, sadalanan amillər nəticəsində hazırda Abşeron yarımadasının mədəni florasının 67 faizi Aralıq dənizi ölkələrinin florasının təmsilçiləridir. Əvvəllər isə bu göstərici 40 faizdən yüksək olmayıb.

R.Əfəndiyeva bildirib ki, Aralıq dənizi ölkələrinə aid bəzi bitkilər artıq Abşeron yarımadasının iqliminə tam uyğunlaşıb.

İnstitutun elmi işçisi həmin bitkilərə misal olaraq, maqnoliya (magnoliya grandiflora), fatuniya (photinia serrulata Lindl), oleandr (nerium oleander), yapon əzgili (Eriobotrya japonica), yapon qozu (ligustrum japonicum), olmez kol (pirocanta coccinea), dovşanalması (coto-neaster), şümşad (buxus), Şərq tuyası (biota orientalis) və palmanın adlarını qeyd edib.

BMT-nin İnkişaf Proqramı *Azərbaycanda* İKT sahəsinin inkişafını yüksək qiymətləndirir

BMT-nin İnkişaf Proqramı Azərbaycanı İKT sahəsinin inkişafı üçün atılan addımları və "elektron hökumət" sistemində tam keçidi yüksək qiymətləndirir.

Bunu BMT-nin İnkişaf Proqramı rəhbərinin müavini, Avropa və MDB üzrə regional

büronun direktoru Miryana Egge Bakıda beynəlxalq "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində keçirilən VI Regional Internet Dəyərçilik Forumunda deyib.

O qeyd edib ki, internet və informasiya texnologiyaları cəmiyyətin vacib tərkib

hissəsidir.

Regional forumun rolundan danışan M.Egge vurğulayıb ki, bu tədbir internet texnologiyalarının potensialını öyrənmək və kibertəhlükələrdən qaçmaq imkanlarını genişləndirəcək.

"Xalq qəzeti"

Ermənistan rəhbərliyi Təhlükəsizlik Şurasının iclasını Dağlıq Qarabağda keçirməklə öz problemlərini ört-basdır etməyə çalışır. Bunu Trend-ə politoloq Arzu Nəgıyev deyib. A.Nəgıyev bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın son vaxtlar atdığı addımlar qeyri-adekvatdır: "Münaqişə baş verəndən indiyə qədər heç vaxt Ermənistan Təhlükəsizlik Şurasının hər hansı yığıncağı Ermənistandan kənarda keçirilməyib. Bu dəfə isə Paşinyanın rəhbərliyi ilə Şuranın toplantısı Dağlıq Qarabağ ərazisində, Xankəndidə keçirildi".



Ermənistan rəhbərliyi Xankəndidə iclas keçirməklə problemləri ört-basdır etməyə çalışır

Politoloq vurğulayıb ki, N.Paşinyanın bu addımı sadəcə olaraq həm daxili, həm də xarici siyasətə hesablanmış gedişlərdir: "Çünki aprel ayında Paşinyanın hakimiyyətə gəlməsinin bir ili tamam olur. O, həm daxili, həm də xarici siyasətlə bağlı çıxış etməlidir. Məlum məsələdir ki, sabiq prezident Robert Koçaryanın həbsi, ölkə iqtisadiyyatının tənəzzülünə də ağır bir nöqtəyə çatması və digər məsələlər Paşinyanı çıxılmaz vəziyyətə salır. Belə olan halda baş nazir nə ilə hesabat verə bilər? Deməli, yenə oynanılan Dağlıq Qarabağ kartıdır. Paşinyan və komandası bu kartdan istifadə edərək həm öz vətəndaşlarını, həm də qondarma rejimi sakitləşdirməyə çalışır".

A.Nəgıyevin fikrinə, burada bir sıra məqamlar da var: "Bu yaxınlarda ATƏT-in Minsk qrupu həmsədrliyinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar formatının dəyişməz olduğunu bəyan etməsindən sonra Ermənistan rəhbərliyi məsələni müzakirə etmək üçün Dağlıq Qarabağ ərazisinə gedib. Bundan başqa, Paşinyan dəfələrlə bəyan edib ki, o, Ermənistanın baş naziridir və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin heç bir nümayəndəsi icazə verməz ki, onların adından çıxış etsin. Ona görə də guya, bununla bağlı mandat almaq üçün Xankəndiyə səfər edib. Yaxşı, bəs necə olur ki, Dağlıq Qarabağ ərazisində Ermənistan əsgərləri hərbi xidmət keçirlər, Azərbaycana qarşı işğalçı siyasətini davam etdirirlər? Əgər Paşinyanın dediyi kimi olsaydı, Ermənistan əsgərləri də Dağlıq Qarabağ ərazisindən çıxmalı idi".

Politoloq qeyd edib ki, Azərbaycan daim öz ərazi bütövlüyünü təmin etməyə çalışacaq və münaqişənin həlli istiqamətində danışıqları davam etdirəcək.

Ənvər Seyidov – 70

Ölkənin tanınmış və nüfuzlu hakimlərindən biri olan Ənvər Seyidov haqqında yubiley məqaləsini yazmaq mənim üçün şərəfli olduğu qədər də çətindir. Ona görə çətindir ki, onunla yoldaşlığımın və dostluğumun tarixi artıq 50 ili keçmişdir. Uzun illərdir ki, bir-birimizi yaxından tanıyıb qəbul edə-edə böyük və şərəfli bir yol keçmişik. Bu illərdə o, mənim gözümün qarşısında daim zirvəyə doğru ucalmış, özünü bir şəxsiyyət kimi təsdiqləmiş, müdrikləşmiş və ağsaqqallaşmışdır. Bu illər ərzində mən onun öz xalqına, Vətəninə, dostlarına, ulu öndər Heydər Əliyevin ölməz siyasi kursuna, dövlətimizə, dövlətçiliyimizə, Prezident İlham Əliyevin uğurla apardığı siyasətə qəlbən bağlı və son dərəcə sədaqətli olduğunu müşahidə etmiş və fədakar bir vətəndaş olduğunu tam inanmışam. O, təkəcə mənim üçün yox, bizim tay-tuşlarımız, həmkarlarımız üçün də, bizim üçün də həmişə bir örnek və nümunə olmuşdur. Ənvər müəllimin ömür yolu olduqca şərəfli və rəngarəng çalarlarla zəngindir. O, ölkədə ən qətiyyətli və ədalətli hakimlərdən biridir.

Gənclik illərimizdə uğrunda mübarizə apardığımız dəyərlər, amallar haqqında arzu və istəklərimiz barədə danışar və bu məqsədlərə doğru gedərdik. Mən həm prokuror, həm də alim olmaq istədiyimi dilə gətirərək Ənvər müəllimin isə ədalətli hakim və müdrik alim olacağını bəyan edərdi.

Atalar demişkən, "Niyətin hara, mənzilin də ora". O, ilk dəfə ölkəmizin füsunkar guşəsi olan Zaqatalada hakim kimi fəaliyyətə başladı. Sonra isə Cəlilabad rayonunda fəaliyyətini davam etdirdi. Cəlilabad Rayon Məhkəməsinin sədri kimi çətin və məsuliyyətli bir vəzifəni şərəflə yerinə yetirməyi bacardı.

Ənvər Seyidovun təcrübəsi, peşəkarlığı, sərişəsi yüksək qiymətləndirilərək, o, müstəqilliyin ilk illərində Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə seçildi. Elə həmin vaxtdan da o, mütəşəkkil, ağır və bir çox təhlükəli cinayət işlərinə baxarkən özünü ədalətli və vicdanlı bir hakim və həssas insan kimi tanıtmışdır. Tale elə gətirib ki, bir çox ölkə əhəmiyyətli cinayət işlərinə mən – dövlət ittihamçısı – prokuror, Ənvər müəllim isə hakim kimi günlrlə, bəzən də aylarla baxaraq, ədalətli qərarlar qəbul edilməsinə nail olmuş, sübutları zərgər dəqiqliyi ilə araşdırmışdır. Ölkəmizin dövlət müstəqilliyinə qarşı OMON-un törətdiyi qəddar cinayətlərə, "İslam partiyasının

dini ekstremist və separatçı" rəhbərlərinin cinayət işlərinə birgə baxaraq ədalətli hökmər çıxarmışdır.

Ənvər müəllim məhkəmə sisteminə aparılmış köklü islahatlar və struktur dəyişiklikləri ilə bağlı olaraq, artıq xeyli vaxtdır ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi kimi səmərəli fəaliyyətini davam etdirməkdədir. Bununla belə, qeyd edilməsi zəruridir ki, müstəqilliyimizin ilk illərində, hələ Milli Məclisin 31 mart 1995-ci il 1010 nömrəli qərarı ilə ona "Birinci ixtisas dərəcəli hakim" adı verilmiş və bu şərəfli adı o, indi də qürurla daşıyır.

Qeyd etdiyim kimi, Ənvər müəllimin həyat yolu zəngin və rəngarəngdir. O, təkəcə hakim kimi deyil, həm də ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətləri olan görkəmli bir hüquqşünas alim və təşkilatçıdır. Müstəqilliyimizin ilk illərində, ən çətin və məsuliyyətli bir dövrdə-1994-1999-cu illərdə Ənvər müəllim Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının üzvü, təftiş qrupunun rəhbəri kimi, ölkənin seçki sisteminin köklü islahatlarında demokratik, şəffaf seçki sisteminin formalaşmasında və ədalətli seçkilərin keçirilməsində səmərəli təşkilatçılıq fəaliyyəti göstərmiş və dəfələrlə mükafatlandırılmışdır. Məhz belə mürəkkəb bir dövrdə ölkə rəhbərliyi seçkinin çətin və məsuliyyətli olduğunu nəzərə



alaraq, ona seçki komissiyasının üzvü, təftiş qrupunun rəhbəri kimi böyük etimad göstərmiş, o isə bu etimadı tam doğrultmuşdur. Ənvər müəllimin fəaliyyətinin səciyyəvi xüsusiyyətlərindən biri də odur ki, o, istedadlı yazıçıdır. Çətin və mürəkkəb işlərin məhkəmə prosesini ustalıqla idarə etməklə yanaşı, həm də bir yazıçı kimi onların bədii inikasını təmin etmək üçün hakimiyyəti və bədii yaradıcılığı bir sintez olaraq, özünü sürətdə əlaqələndirir. Bununla da o, məhkəmələrin təbiəti və rolunun inkişafına dəyərli töhfələr verir, gənclərin mənəvi – əxlaqi və hüquqi tərbiyəsinə xüsusi diqqət yetirir.

Ənvər müəllimin romanları,

povestləri daim oxucuların böyük marağına səbəb olmuş, bir çox filmlər onun ideya rəhbərliyi və məsləhəti ilə lentlərə köçürülmüş və oxucuların intizarla gözlədiyi seriallara çevrilmişdir. "Canavar balası", "Sonuncu şahid", "Tələtüm", "Gürzə", "Ünənsiz eşq", "Dələduzlar", "Tale yolları" və başqa filmləri tamaşaçıların böyük maraqla izlədiyi televiziya filmlərindən hesab olunur. "Gürzə" filmi 2009-cu ildə ölkənin televiziya filmləri sırasında birinci dərəcəli diploma layiq görülmüşdür.

1993–1994-cü illərdə baş verən dövlət çevrilişinə cəhd hadisələrinə dair çoxsaylı cinayət işlərinin məhkəmə baxışı məhz Ənvər Seyidovun sədrliyi ilə öz ədalətli həllini tapmışdır. Bu hadisələrlə bağlı həmin proseslərdə rəhbərlik etmiş hakim, Məhkəmə

olmuşdur.

Ənvər Seyidov bədii yaradıcılıq uğurlarına görə "Qızıl qələm", "Qızıl qılınç", "Rəsul Rza", "Lermontov", "Puşkin" və onlarca digər mükafatlara layiq görülmüşdür. "Tələtüm" və "Gürzə" romanları əsasında çoxseriyalı bədii filmlər çəkilmişdir. Bütün bunlar təsadüfi hesab oluna bilməz. Onu da deyim ki, Ənvər Seyidov cavan vaxtlarında həm də Teatr İnstitutunun tələbəsi olmuş və ssenari kursunda təhsil almışdır. Bütün bunlar onun bədii və kino yaradıcılığında müxtəlif janrlarda yazdığı əsərlərdə, kinossenarilərdə ona özünəməxsus peşəkarlıq nümayiş etdirməyə böyük yaradıcılıq imkanları yaratmışdır. Təsədüfi deyil ki, Ənvər müəllim Azərbaycan Teatr Xadimləri İttifaqının, Azərbaycan Jurnalistlər Birliyinin,

prosesində insan hüquqlarının təminatı" məsələləri: beynəlxalq standartlar və dövlət daxili qanunvericilik" mövzusunda dövrümüz üçün son dərəcə aktual və müasir olan bir mövzuda doktorluq dissertasiyasını uğurla müdafiə edərək, yekdil rəylə hüquq elmləri doktoru elmi dərəcəsinə almışdır. Ali Attestasiya Komissiyasının qərarı ilə ona 2013-cü ildə hüquq elmləri doktoru, professor elmi adı verilmişdir. O, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin iqtisadi və sosial fənlər kafedrasının professoru kimi səmərəli pedaqoji fəaliyyətlə məşğuldur. Gənc müəllimlərə hüququn əsaslarını tədris edir. Ənvər müəllim işlədiyi kollektivin, tələbələrin və müəllimlərin sevimlisi və məsləhət yeridir. Onun "Azərbaycan Respublikasında beynəlxalq norma-

yehudilərinin "ABZEM" təşkilatı tərəfindən ABŞ-a – Nyu-Yorka dəvət edilməsi və mükafatlandırılmasıdır.

Ənvər Seyidov öz həyatını başqaları üçün yaşayaraq, bir örnek nümayiş etdirdiyinə, özünü mənəvi dəyərlərin təbliğinə, möhkəm alim həyatına, dinlərarası əməkdaşlığa, beynəlxalq həmahəngliyə, kütləvi informasiya vasitələrinin və sülh mədəniyyətinin yaradılmasına həsr etdiyinə, irqi, milli və dini maneələri aşaraq, bütün yaş qruplarındakı insanların ümidlərinin yerinə yetirilməsinə verdiyi öz dəyərli töhfələrinə görə Beynəlxalq Sülh Federasiyasının, Sülh Naminə Dinlərarası və Beynəlxalq Federasiyasının "sülhməramlı səfiri" elan edilməsi və bu şərəfli adı uğurla daşımaqdadır. O, uzun illərdir ki, həmkarlar ittifaqı təşkilatının sədri olmaqla, bu sahədə də xeyirxah fəaliyyət göstərir.

Ənvər müəllim nümunəvi ailə başçısı, fədakar atadır. Onun oğlu Fərrux Seyidov hüquq elmləri üzrə fəlsəfə doktorudur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin sektor müdürü olan Fərrux Seyidov "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur. O, eyni zamanda, Bakı Dövlət Universitetinin hüquq fakültəsində "Dövlət və hüquq nəzəriyyəsi və tarixi" fənninin tədrisi ilə məşğuldur. Kiçik oğlu Mehmandar Seyidov da atasının yolunu davam etdirərək, hüquqşünas peşəsini seçmişdir. Hazırda "İctimai televiziya"da uğurla çalışır.

Bu il martın 29-u beynəlxalq hüquq üzrə görkəmli hüquqşünas alim, professor, yaradıcı ziyalı və ədalətli hakim Ənvər Cümşüd oğlu Seyidovun 70 yaşı tamam olur. O, şərəfli ömür yolu ilə gənclərimizə bir nümunədir. Öziz dostumu doğum günü münasibəti ilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, böyük yaradıcılıq uğurları arzulayıram.

Bəhram ZAHİDOV,
Azərbaycan Respublikası
Prezidentinin yanında Dövlət
İdarəçilik Akademiyasının
professoru, hüquq elmləri
doktoru

Suraxanıda Azərbaycan təhlükəsizlik orqanlarının 100 illiyi qeyd edilib



□ **Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə Suraxanı rayonunda tədbir keçirilib.**

Rayon icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon idarəsinin bir qrup əməkdaşı, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyətin nümayəndələri əvvəlcə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında ulu öndərin abidəsini ziyarət edib, orada fəaliyyət göstərən "Şöhrət" muzeyindəki materiallarla, eksponatlarla tanış olublar.

Ümummilli liderin rayondakı Heydər Əliyev parkında ucalan abidəsinin ziyarətindən sonra tədbir Heydər Əliyev Mərkəzinin elektron lektoriyaya zalında Dövlət himninin səsləndirilməsi ilə davam etdirilib.

Ulu öndər Heydər Əliyevin, şəhidlik zirvəsinə yüksələn oğul və qızlarımızın, xidməti vəzifəsini yerinə yetirərək qəhrəmancasına həlak olan təhlükəsizlik orqanları əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan icra hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyətini



və təhlükəsizlik orqanlarının veteranlarını təbrik edib, onlara ölkəmizin milli maraqlarının etibarlı qorunması istiqamətindəki dəyərli fəaliyyətlərində uğurlar arzulayıb.

Rayon rəhbəri bildirib ki, təhlükəsizlik orqanlarının fəaliyyətinin böyük bir dövrü Azərbaycan xalqının ümummilli liderinin adı ilə bağlıdır. Dahi Heydər Əliyevin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də siyasi tariximizdə ilk dəfə təhlükəsizlik orqanlarının milliləşdirilməsinə nail olmasıdır.

Ulu öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra təhlükəsizlik orqanlarının fəaliyyətinə qaçgılı ilə yanaşı, bu qurumun texniki təchizatının təmin edilməsi, sovet dövründə formalaşmış peşəkar kadrların qorunması ilə yanaşı, yeni gənc personalın yetişdirilməsi məsələsinə də diqqət mərkəzində

saxlayıb. Ümummilli liderin fərmanı ilə 1998-ci ildə Milli Təhlükəsizlik Akademiyası təsis edilib.

Heydər Əliyev siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Dövlətimizin başçısının göstərişi ilə ölkənin milli təhlükəsizlik konsepsiyası hazırlanaraq qəbul edilib. Konsepsiya dövlətimizin müstəqilliyini, ərazi bütövlüyünü, Konstitusiyası quruluşunu, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təhdidlərdən qorumağa yönəlmis siyasətin məqsəd, prinsip və yanaşmalarının müəyyənləşdirilməsi məqsədilə hazırlanıb və təhlükəsizlik sisteminin XXI əsrin çağırışlarına cavab verəcək səviyyədə inkişaf etdirilməsini nəzərdə tutub.

Tədbirdə məruzə ilə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin

Heydər Əliyev adına Akademiyasının professoru Cəlal Qasımov Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının keçdiyi uzun və şərəfli yol barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirdə "Alyans" Xüsusi Xidmət Veteranları Birliyinin sədri Şamil Süleymanov, müavini Azər Qarayev, rayon prokuroru Rəhim Əliyev, rayon ağsaqqalı Mirzəəğa Quliyev, YAP rayon təşkilatı aparatının əməkdaşı, Gənclər Birliyinin üzvü Ənvər Haqverdiyev çıxış ediblər.

Sonda Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının 100 illiyi münasibətilə bir qrup şəxs rayonun ictimai həyatında fəal iştirakına görə rayon icra hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif edilib.

V.BAYRAMOV, "Xalq qəzeti"



Tələbələrə adlı təqaüd təqdim olunub

Martın 13-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2018–2019-cu tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəal olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdünün verilməsi ilə bağlı tədbir keçirilib.

Tədbirdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim xüsusi önəm verdiyini bildirib, dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb.

AHİK-in sədrliyi təhsilimizin başçısı İlham Əliyevin elm, təhsil sahəsi ilə bağlı imzaladığı sərəncam və fərmanların əhəmiyyətini

diqqətə çatdırıb. Əsas ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurlu nəticələrindən danışan Səttar Möhbəliyev respublikamızda elmin, təhsilin, idmanın və gənclərin inkişafına geniş imkanlar yaradıldığını qeyd edib, AHİK-in fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, ATİAHİ Respublika Komitəsi tərəfindən müxtəlif intellektual oyunlar, idman yarışları təşkil olu-

nur. Hər il zəhmətənlə ailələrdən olan 220-dən çox tələbə pulsuz yeməklə təmin edilir.

ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü 1995-ci ildə təsis olunub. Təqaüd qış və yay imtahan sessiyasının nəticələrinə görə əla və yaxşı qiymətlərlə oxuyan, həmkarlar ittifaqı fəal olan tələbələrə verilir. İndiyədək ali məktəblərdə təhsil alan 2 min 270 tələbə bu təqaüdə layiq görülmüşdür.

Gənclərin inkişafı, onların asudə vaxtlarının səmərəli təşkili üzrə reallaşdırılan tədbirlər barədə fikirlərini bildirən Səttar Möhbəliyev adlı təqaüdə layiq görülməli tələbələrə təbrik edib, onlara tövsiyələrini verib, uğurlar arzulayıb.

Sonra Bakı, Gəncə, Lənkəran və digər şəhərlərdəki ali məktəblərin 61 tələbəsinə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü verilib.

AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub

□ **Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 22 dəfə pozub.**

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikası Noyembəryan rayonunun Voskevan, Berd rayonunun Mosesqex və Çınarı kəndlərində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Qızılhacılı, Tovuz rayonunun Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordu muzun mövqelərinə atəş açılıb.

Xarici xəbərlər

ABŞ

26,6 milyard dollar zərər

“Boeing 737 Max 8” təyyarəsinin bu günlərdə Efiopiya-da qəzaya uğramasından sonra Amerikanın “Boeing” şirkətinin bazar kapitalı 26,6 milyard dollar azalıb.



Belə ki, şirkətin kapitalı iş həftəsinin əvvəlindən bəri 26,6 milyard dollar aşağı düşərək 212,1 milyardadək azalıb. Xatırladaq ki, bu il martın 8-də keçirilən hərərlərdə onun kapitalı 238,7 milyard dollar idi.

Xəbəri “Associated Press” verib.

Cənubi Koreya

İşsizlik artıb



Asiyanın dördüncü ən böyük iqtisadiyyatına sahib olan Cənubi Koreyada bu ilin fevralında işsizliyin səviyyəsi 4,7 faizə çatıb. Hazırda ölkədə 1,3 milyon işsiz var. Gənclər

arsında işsizlər xüsusilə çoxdur.

Cənubi Koreyanın iqtisadiyyat və maliyyə naziri Honq Nam Ki bildirib ki, ötən ay ölkənin istehsal sahəsində 151 min, pərakəndə və toptan satış sektorunda isə 60 min iş yeri azalıb.

Xəbəri “Yonhap” yayıb.

Şotlandiya

Qar uçuşunu


Şotlandiyanın Ben-Nevis dağında 4 nəfər alpinist qar uçuşuna düşüb. Bildirilir ki, onların üçü dünyasını dəyişib, biri isə xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır. Hadisə yerində xilasedici vertolyotlar işləyir.

Qeyd edək ki, Ben-Nevis Şotlandiyada Qrampianski zirvəsinin yerləşdiyi ən hündür dağdır.

Məlumatı “Reuters” yayıb.

Yaponiya

5,2 bal gücündə zəlzələ



Martın 13-də yerli vaxtla 13.51 radələrində Yaponiyanın cənub-şərqində yerləşən Şikoku regionunda 5,2 bal gücündə zəlzələ baş verib.

Yaponiya Meteorologiya Agentliyi xəbər verib ki, zəlzələnin episentri Kii-suido rayonunda, ocağı 50 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Məlumatı CNN yayıb.

İspaniya

İldə 16 milyon avro məvacib

“Real Madrid” klubunun yeni baş məşqçi Zinəddin Zidan ilə imzalanan müqavilənin təfərrüatları belli olub. Bildirilir ki, fransalı mütəxəssis “kral klubu”nda ildə 16 milyon avro məvacib alacaq.

Yer gəlmişkən, Z.Zidan klubun prezidenti Florentino Peres-in təklifini qəbul edərkən bir neçə şərt irəli sürüb. O, “Çelsi” klubunda forma geyinən iki futbolçunun - belçikalı Eden Hazardın və fransalı Nqolo Kantenin transfer olunmasını tələb edib. Zidan 2022-ci ilədək “Real Madrid”-in baş məşqçisi vəzifəsində çalışacaq.

Xəbəri “Euronews” verib.

Hazırladı: “M.ABDULLAYEV, “Xalq qəzeti”

Mayk POMPEO: Avropalı müttəfiqlərin Rusiya qazından asılı qalmasını istəmirik

Vaşinqton istəmir ki, avropalı müttəfiqlər “Şimal axını-2” kəmərinin tikintisi nəticəsində Rusiyanın təbii qazından asılı vəziyyətə düşsünlər. Bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo CNBC telekanalına müsahibəsində bəyan edib. Məlumatı TASS verib.



“Biz özümlər də artıq Venesuela-dan göndərilən neftdən asılı qalmaq istəmirik”, – deyə dövlət katibi bildirib. Onun sözlərinə görə, bununla əlaqədar olaraq ABŞ özünün karbohidrogen hasilatı və ixracını artırmağa çalışır.

Pompeo qeyd edib ki, ABŞ enerji daşıyıcılarının şaxələndirilməsi məsələsində dostlarına kömək etmək niyyətindədir. Hazırda ölkənin öz şirkətləri Polşaya sızılmış təbii qaz ixracının artırılmasında xüsusi rol oynayır.

Dövlət katibinin dediyinə görə, Vaşinqton hesab edir ki, Berlin “Şimal axını-2” ilə bağlı mövqeyini dəyişəcək və bu qaz kəmərinin tikintisinin başa çatdırılmasına imkan verməyəcək.

Ona sual verilib: “ABŞ “Şimal axını-2” layihəsinin artıq başa çatmaq üzrə olmasına necə baxır?” Pompeo cavabında bildirib: “Burda hər şey aydındır: Almaniya öz pullarını rusiyalılara elə bir vaxtda verir ki, həmin vaxt onu başqaları qoruyur. Biz onları çağırırıq ki, qaz kəmərinin tikintisini başa çatdırmasınlar, biz onları çağırırıq ki, enerji daşıyıcılarının nəqli marşrutlarını şaxələndirsinlər”.

Xatırladaq ki, “Şimal axını-2” Rusiyadan Baltik dənizinin dibi ilə Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql etməyə imkan verən layihədir. Kəmə 9,5 milyard avroya başa gələcək və bu ilin sonunda istismara veriləcək.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Yaşamaq üçün ən əlverişli şəhərlər



“Mercer” Beynəlxalq Konsaltinq Şirkəti dünyanın yaşamaq üçün ən əlverişli şəhərlərinin reytingini tərtib edib. Ənənəvi olaraq hər il tərtib olunan reyting cədvəlində bu dəfə də ilk pillədə Vyana şəhəri qərarlaşıb. Bu barədə RIA “Novosti” məlumat yayıb.

231 şəhərin adının çəkildiyi reytingdə ikinci yeri Sürix, üçüncü yeri Vankuver tutub. Sonrakı yerlərdə ardıcılıqla Münhen, Okland, Düseldorf, Frankfurt, Kopenhagen, Cenevrə, Bazel qərarlaşıb.

Ən əlverişsiz şəhərlər isə Bağdad, Mərkəzi Afrika Respublikasının paytaxtı Banqvi və Yəmənin paytaxtı Sanadır.

Qeyd edək ki, reyting tərtib edilərkən yaşayış, iqtisadi, siyasi, sosial şərait, nəqliyyat, işə, məişət ləvazimatı, əyləncə keyfiyyəti, təhsil və səhiyyə səviyyəsi, habelə iqlim əsas götürülüb.

Rövşən ATAĞİŞİYEV, “Xalq qəzeti”

E L A N

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu müəssisədə tətbiq olunan SERP

proqram təminatının modullarının kotirovka sorğusu üsulu ilə illik texniki dəstəyin satın alınmasının həyata keçirilməsi üçün 6 fevral 2019-cu il tarixdə “Xalq qəzeti”ndə bildiriş dərc etmiş və qalib olmuş malməğdərən “SİNAM” MMC ilə müqavilə bağlanmışdır.

B İ L D İ R İ Ş

“Xalq qəzeti”nin 17 və 30 yanvar 2019-cu il tarixli nömrələrində Gənclər və İdman Nazirliyinin tədbirlərin keçirilməsinin satın alınması məqsədilə dərc olunanmış tenderdə 1-ci lot – Breyn-rinq intellektual oyunu üzrə Azərbaycan Çempionatının keçirilməsinin satın alınması prosedurunda iştirak etmək üçün ilkin sənədlərin təqdimatı tarixi 15 mart 2019-cu il saat 18.00-a, təklifin və bank təminatının təqdim olunması 29 mart 2019-cu il saat 18.00-a və təklif zərflərinin açılışı vaxtı isə 1 aprel 2019-cu il saat 12.00-a təyin edilmişdir.

Tender komissiyası

Samarada terrorçu zərərsizləşdirilib

Rusiyanın Samara vilayətində Milli Antiterror Komitəsi (MAK) planlı şəkildə terror törətmək istəyən yaraqlı zərərsizləşdirib. Hadisə Samaranın Bezenşuk rayonunun Yekaterinovka kəndində baş verib.

“İnterfaks”ın məlumatına görə, yaraqlı beynəlxalq terror təşkilatlarından birinin üzvü olub. O, təslim olmaq istəməyib və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarına və MAK üzvlərinə atəş açıb.

Terrorçu zərərsizləşdirildikdən sonra onun evindən xeyli hərbi sursat tapılıb.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”



Hava proqnozu

➤ **Martın 14-də**
➤ **Bakıda və Abşeron yarımadasında** dəyişkən buludlu olacaq, ararib tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacaq. Güclü şimal-qərb küləyi əsəcək. Gecə 6-9, gündüz 9-11, Bakıda gecə 7-9, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm cıvə sütunundan 763 mm cıvə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.
➤ **Naxçıvan Muxtar Respublikasında** əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi yerlərdə yağış yağacaq. Güclü şimal-qərb küləyi əsəcək. Gecə 6-9, gündüz 9-11, Bakıda gecə 7-9, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm cıvə sütunundan 763 mm cıvə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.
➤ **Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkasan, Gədəbəy rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi yerlərdə yağış yağacaq. Güclü şimal-qərb küləyi əsəcək. Gecə 6-9, gündüz 9-11, Bakıda gecə 7-9, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm cıvə sütunundan 763 mm cıvə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.
➤ **Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacaq. Güclü şimal-qərb küləyi əsəcək. Gecə 6-9, gündüz 9-11, Bakıda gecə 7-9, gündüz 9-11 dərəcə isti olacaq.

➤ **Qazax, Gəncə, Goranboy, Tartər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacaq. Güclü şimal-qərb küləyi əsəcək. Gecə 6-9, gündüz 9-11, Bakıda gecə 7-9, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm cıvə sütunundan 763 mm cıvə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.
➤ **Balakan, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyazan, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında** bəzi yerlərdə ararib yağış yağacaq. Güclü şimal-qərb küləyi əsəcək. Gecə 6-9, gündüz 9-11, Bakıda gecə 7-9, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm cıvə sütunundan 763 mm cıvə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.
➤ **Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdas, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacaq. Güclü şimal-qərb küləyi əsəcək. Gecə 6-9, gündüz 9-11, Bakıda gecə 7-9, gündüz 9-11 dərəcə isti olacaq.
➤ **Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacaq. Güclü şimal-qərb küləyi əsəcək. Gecə 6-9, gündüz 9-11, Bakıda gecə 7-9, gündüz 9-11 dərəcə isti olacaq.

Türkiyəyə bu il 6 milyondan çox rusiyalı turist gələcəyi gözlənilir

Türkiyə Turizm Agentlikləri Assosiasiyasının (TTAA) idarə heyətinin rəhbəri Firuz Baklıkaya bu günlərdə Moskvada keçirilən beynəlxalq turizm sənayesi sərgisində “Anadolu” agentliyinin müxbirinə deyib ki, Rusiya Türkiyənin turizm sektoru üçün ən vacib bazarıdır.

TTAA-nın rəhbəri qeyd edib ki, coğrafi yaxınlıq və viza rejiminin sadələşdirilməsi, zəngin mədəniyyət abidələri Türkiyəni rusiyalılar üçün ən sərfəli turizm məkanına çevirib. Onun fikrincə, bu il Rusiyadan Türkiyəyə gələn turistlərin sayı 10-15 faiz artacaq. Bütövlükdə isə



üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu tədbirdə iştirak edən çox sayda türkiyəli iş adamı rusiyalı həmkarları ilə birbaşa işgüzar əlaqələr qurmaq şansı qazanıblar.

F.Baklıkaya sonda xatırladı ki, 2018-ci ildə Türkiyəni 5,9 milyon rusiyalı turist ziyarət edib. O əmindir ki, 2019-cu ildə Rusiyadan Türkiyəyə turist axını daha da sürətlənəcək.

TTAA-nın rəhbəri hesab edir ki, Türkiyə ilə Rusiya arasında turizm sahəsində əlaqələr yaxın gələcəkdə daha da genişlənəcək.

M. HACIXANLI, “Xalq qəzeti”

Birjalarda neftin qiyməti artmaqda davam edir

Dünya bazarında “qara qızıl”ın qiyməti artmaqda davam edir.

Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin bir bareli 67,24 dollar olub. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin bir bareli 57,70, Azərbaycanın “AzeriLight” markalı neftinin bir bareli 68,75 dollar olub. Ekspertlər bildiriblər ki, ABŞ-ın hasilatı artırmasına baxmayaraq neftin qiymətində bahalaşma davam edir. Buna səbəb OPEC+ ölkələrin hasilatı azaltmaq barədə razılaşmaya əməl etmələridir.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Allah rəhmət eləsin

Qax rayonundan Musa Şəkiliyev Məmmədovlar ailəsinə iqtisad elmləri doktoru, respublikanın Əməkdar aqronomu, Dövlət mükafatı laureatı, prezident təqaüddüsü

MUSA MƏMMƏDOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Masallı rayonundan Rafil Hüseynov iqtisad elmləri doktoru, respublikanın Əməkdar aqronomu, Dövlət mükafatı laureatı, prezident təqaüddüsü

MUSA MƏMMƏDOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Asif Əsgərov və Nəsimi Rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivi əməkdar jurnalist, “Xalq qəzeti”nin əməkdaşı Tahir Aydınogluuna atası

AYDIN RÜSTƏMOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verirlər.

Qax rayonundan Musa Şəkiliyev Avro-Asiya İnşaat Korporasiyası “EVRAŞCON” Açıq Səhmdar Cəmiyyəti Direktorlar Şurasının sədri Əfəndi İsmiyeva oğlu

FƏRİD İSMİYEVİN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Şamil Şahməmmədov əməkdar jurnalist, “Xalq qəzeti”nin əməkdaşı Tahir Aydınogluuna atası

AYDIN RÜSTƏMOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Azərbaycan Yazıçılar Birliyi Qarabağ şöbəsinin sədri, professor Ənvər Əhməd qardaşı

HƏTƏM MÜƏLLİMİN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



“Xalq qəzeti”nin kompüter mərkəzində yığılıb və səhifələnilib, “Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnəmə 022273

İNDEKS

0282

TİRAJ

7426

SİFARİŞ

899

QİYMƏTİ

40 qəpik

Çapa imzalanmışdır 00:00